

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

Ilham

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



Nº 170 (5642) 11 sentyabr 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Xorvatiya və Azərbaycan strateji tərəfdaşlardır

Prezident İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri iki ölkə arasındaki siyasi münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir



Səh 2

Qırğızistan KİV-ləri Prezident İlham Əliyevin Colpon-Ata şəhərinə səfərini geniş işıqlandırır



3

Prezident İlham Əliyev: Azərbaycan Avropa ilə müsəlman dünyası arasında mədəni və siyasi körpü rolunu oynayır



5

Leonid Kalaşnikov: "Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişafı üçün yaxşı perspektivlər var"



3

Qaftqaz İslam Ordusunun Azərbaycanda xilaskarlıq missiyası



9

Hikmət Babaoğlu: "Paşinyan məqsədlərinə çata bilmədi"



8

Azərbaycan dünya birliyində yüksək nüfuza malik ölkədir



6

7

"Azərbaycan-Xorvatiya arasında imzalanan sənədlər əlaqələrin genişlənməsinə şərait yaradacaq"



6

Seymur Orucov: "Biz sözümüzün üstündə duran dövlətik"



7

Serj Sarkisyanın qardaşı oğlu 50 milyon müqabilində zamine buraxılıb



11 sentyabr 2018-ci il

Xorvatiya və Azərbaycan strateji tərəfdaşlardır

Prezident İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri iki ölkə arasındaki siyasi münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir



Rəsmi xronika

Prezident İlham Əliyev Şabran rayonunun Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolu tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev İsmayıllı rayonunun İvanovka kənd Mədəniyyət Sarayının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

nes fəaliyyətlərini həyata keçirə bilərlər.

İki ölkə arasındaki dialoqun digər müüm komponenti enerji sahəsində əməkdaşlıqdan ibarətdir. Xorvatiya "Cənub Qaz Dəhlizi" kontekstində Azərbaycan qazının Avropana çatdırılmasında və bu kəmərin şaxələndirilmesində maraqlıdır. Eyni zamanda, həm TAP, həm də Ion-Adriatik qaz kəmərlərinin tikintisi üzrə qarşılıqlı anlaşma, dəstək və əməkdaşlıq haqqında memorandum imzalayan dövlətlərdən biridir.

Mətbuatı bəyanatında bu barədə danişan Prezident Kolinda Grabar-Kitaroviç deyib: "Xorvatiya gelecekde bu regionun daha inkişaf etmiş qoşşaqına çevriləcəkdir. Bu nümunədən biz istərdik ki, Azərbaycanın realaşdırıldığı və bir çox ölkələrin ərazisindən keçən qaz-boru kəməri layihəsində də iştirak edək".

Gələcəkdə "Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi, ion və Adriatik dənizləri arasında kəmərin inşası, Azərbaycana imkan yaradacaq ki, Xorvatiya bazarına, eyni zamanda, geniş Balkan bazarına daxil olsun və həmin ölkələr də, təbii qaz alaraq, yeni



Bu gün strateji tərəfdaşlar kimi bir çox sahələrdə səmərəli əməkdaşlıq əlaqələri quran Azərbaycan və Xorvatiya arasındakı münasibətlər yüksək qiymətləndirilir. Hazırda iki ölkə arasında siyasi münasibətlər yüksək səviyyədədir və müxtəlif sahələri əhatə edən 20-dən çox sənədin imzalanması da bunun bariz nümunəsidir.


Qeyd edək ki, Prezident İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri iki ölkə arasındaki siyasi münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir. Keçirilən görüşlərdə ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyi, siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. İqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı. Həmçinin, kənd təsərrüfatı, əczaçılıq, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu.

Mətbuatı bəyanatında dövlət başçılarının qarşılıqlı səfərləri ilə bağlı fikirlərini bildirən Prezident İlham Əliyev "Bu, göstərir ki, siyasi dialoq çox fəaldır. Bu, onu göstərir ki, Xorvatiya və Azərbaycan, doğrudan da, strateji tərəfdaşlardır", - deyə bəyan edib.

Məlumat üçün bildirək ki, Xorvatiya

də strukturunun qaneedici olmadığını bildirdilər. Hazırda hökumətlərərəsi komissiya bununla bağlı iş aparır. Kənd təsərrüfatı, gəmiqayıma, informasiya texnologiyaları, yeyinti məhsullarının emalı və eczacılıq sahələrində əməkdaşlığın inkişafı üçün münbit zəmin var.

Prezident İlham Əliyevin səfəri zamanı imzalanan "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Xorvatiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2018-ci, 2019-cu illər üzrə mədəni əməkdaşlığı dair Program"ı və "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi



ile Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu" ise müvafiq sahələrdə əməkdaşlığı yeni töhfələr verəcək.

Xorvatiya iqtisadiyyatı hazırda inkişaf mərhələsindədir. Bir neçə il əvvələ qədər global iqtisadi böhranın fəsadları ilə mübarizə aparan bu ölkə iqtisadiyyatda dönüş yaradılmasında, xüsusən, xarici investisiyaların cəlb olunması məsələsində Avropanın üzvlüyündən maksimum dərəcədə istifadə edib. Lakin iqtisadiyyatın canlandırılması prosesini fəallaşdırmaq məqsədilə Xorvatiya təkcə Al və qonşu ölkələrlə deyil, həm də potensial iqtisadi tərəfdaş kimi qəbul etdiyi Azərbaycanla da əməkdaşlıqda maraqlıdır. Xorvatiyada da cəlbedici investisiya layihələri mövcuddur. Azərbaycanın iş adamları Xorvatiyanın geniş iqtisadi imkanlarından istifadə edərək, bu ölkədə öz biz-

mənbə əldə etsinlər.

Enerji təhlükəsizliyi, Avropanın digər üzvləri kimi, Xorvatiya üçün də böyük əhəmiyyət kəsb edir. Bu ölkə həm neft, həm də qaz idxləndirme mənbələrinin sayının artırılmasında maraqlıdır. Ona görə Xorvatiyada da enerji layihələrinin tamamlanmasını və ion-adriatik kəmərinin bu şəbəkəyə qoşulmasını səbirsizliklə gözləyirlər.

Bir sözlə, Prezident İlham Əliyevin Xorvatiyaya rəsmi səfərinin yekunları, deməyə əsas verir ki, iki ölkə arasındaki münasibətlər bundan sonra mərhələdə daha da sürətlə inkişaf edəcək, uğurlu nəticələrə və perspektivlərə yol açacaq. On azından, bunun üçün hər iki ölkədə yüksək siyasi iradə və böyük potensial var.

"Səs" Analitik Qrupu

Qırğızistan KİV-ləri Prezident İlham Əliyevin Çolpon-Ata şəhərinə səfərini geniş işıqlandırıb

24.kg

КЫР ENG АРХИВ
НАШИ УСЛУГИ

f G+ Поник

Власть Общество Экономика Происшествия Агент 024 Спорт Техноблог Кыргызча English Бизнес

11:03, 03 сентября 2018, Бишкек - 24.kg, Анастасия МОКРЕНКО

Ильхам Алиев пригласил Сооронбая Жээнбекова в Азербайджан

Фото аппарата президента КР

Azerbaycan Prezidenti İlham Əliyevin Qırğızistanın Çolpon-Ata şəhərinə səfəri, Prezident Sooronbay Jeenbekov ilə görüşü, Çingiz Aytmatov adına "Rux Ordo" Mədəniyyət Mərkəzində Türk-dilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitində iştirakı və çıxışı ölkənin nüfuzlu kütłəvi informasiya vəsiti lərlərdə geniş işıqlandırılıb.

Yazılarda Azərbaycanın və Qırğızistanın dost və qardaş ölkələr olduğu vurgulanır,

əməkdaşlığının ölkələrimiz və xalqlarımız üçün səmərəli olduğu bildirilir. Qırğızistanın telekanalları və böyük oxucu auditoriyasına malik olan sayasat.kg portalı, Qırğızistan Hökumətinin rəsmi saytı - gov.kg, kabar.kg, kaktus.media, vesti.kg, 24.kg, sputnik.kg, kginform.com, Qırğız Respublikası Prezidentinin rəsmi saytı - president.kg, standar.com, İctimai Teleradio Yayımları Korporasiyasının rəsmi saytı, ktrk.kg, akipress.org, bulak.kg, kabarlar.kg, asiatv.kg portalları səfər haqqında silsilə materialları yayıb.

Qırğızistanın dövlət qəzetləri olan "Qır-

ğız tuusu" ("Qırğız sözü") və "Slovo Kirgizstan"da, populyar "Veçerniy Bişkek" qəzetində də səfərlə bağlı geniş məqalələr dərc olunub.

Yazılarda Prezident Sooronbay Jeenbekovla görüşdə Prezident İlham Əliyevin sözlərindən sitat getirilib: "Biz Qırğızistanla əməkdaşlığa mühüm əhəmiyyət veririk. Əməkdaşlığı bütün istiqamətlər üzrə - həm siyasi, həm də iqtisadi sahələrdə artırmaq niyyətindəyik". Dövletimizin başçısının Sammitdəki çıxışından da fikirlərə yer verilib: "Azərbaycan bütün türkdilli dövlətlərlə six əlaqələr saxlayır. Bu əlaqələr gündən-günə möhkəmənlər və genişlənir. Bizim əlaqələrimiz siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələri əhatə edir və biz bütün istiqamətlər üzrə gözəl nəticə-

etmeye çağırıb.

Qırğızistan mətbəti yazır ki, İlham Əliyev Sammitdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Dövlət başçısı deyib: "Azərbaycan uzun illərdir ki, Ermənistanın işğalindan əziyyət çəkir. İyirmi ildən çoxdur ki, beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və onun etrafında yerləşən 7 rayon Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt olunmuş, bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçın və köçkü vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı etnik təmizləmə siyaseti aparılmışdır, hərbi cinayətlər, Xocalı soyqırımı töredilmişdir. Bu gün 10-dan çox ölkə Xocalı soyqırı-

ЕДИННЫЙ КЫРГЫЗСТАН - ЕДИННЫЙ НАРОД
СЛОВО КЫРГЫЗСТАНА
ОБЩЕНАЦИОНАЛЬНАЯ ГАЗЕТА
ISSN 1604-549
Основана 23 марта 1925 год
№ 96 (23657)
www.slovo.kg

5 сентября 2018, среда

Президента пригласили в Азербайджан

Президент Сооронбай Жээнбеков встретился с Президентом Азербайджана Ильхамом Алиевым, прибывшим в Кыргызстан для участия в заседании саммита глав государств ССТ.

Сооронбай Жээнбеков, по-привычке коллегу, выразил удовлетворение хорошей возможностью обсудить актуальные вопросы сотрудничества между странами.

"Кыргызстан придает очень большое значение дальнейшему развитию братских отношений, поскольку это один из приоритетов нашей политики. Мы готовы к открытию и содействию более бессрочным диалогам по всему спектру. Я искренне надеюсь на то, что мы со 100-летием Азербайджанской Демократической Республики, отметил Сооронбай Жээнбеков, поблагодарив Ильхама Алиева за его

роль в поддержании мира и стабильности в регионе", - цитирует Ильхама Алиева турецкий информационный агентство Anadolu.

В свою очередь лидер Азербайджана поблагодарил за приглашение посетить братский Кыргызстан в таком значительном месте, как заседание саммита Совета сотрудничества тюркоязычных государств. Это важное мероприятие, которое подтверждает

наше единство и сотрудничество, очень хорошие возможности, которые есть у нас для развития двусторонних отношений. Я придаю большое значение сотрудничеству с Кыргызстаном. Мы намерены его развивать, но не только в военно-политическом, экономическом, в транспортной сфере расширяя очень хорошие возможности", - отметил Ильхам Алиев и добавил, что эта встреча стала первой из двух встреч, которые в дальнейшем станут успешно развиваться.


Ильхам Алиев пригласил Сооронбай Жээнбекова с официальным визитом в Азербайджан.

Затем главы государства обсудили актуальные вопросы сотрудничества между Кыргызстаном и Азербайджаном, практической реализации ра-

zionişli viziyyətinə. Bir gecədə 600-dən çox günahsız insan, onların arasında 100-dən çox qadın, 60-dan çox uşaq ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir, minden çox insan itkin düşüb.

**Qulu Kəngərli AZƏRTAC-in xüsusi müxbiri
Bışkek**

"Los Angeles Times" qəzetiin işpandilli versiyasında Bakının gözəlliyindən bəhs edən məqalə dərc olunub



AŞ-ın nüfuzlu "Los Angeles Times" qəzetiin işpandilli versiyasında ("Hoy Los Angeles") "Bakı: Xəzər Dənizinin zinət tacı" başlıqlı geniş məqalə dərc edilib. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildirilər ki, qəzetiin baş redaktoru Alejandro Masiel müəllif olduğu məqalədə müəllif Azərbaycana səfəri ilə bağlı təessüratlarını bələşür, ölkəmizin inkişafı, Bakının əsrarəngiz gözəlliyi, görmeli yerləri və son illərdəki sürətli transformasiyası haqqında ətraflı məlumat verir. A.Masiel səfərdən əvvəl Azərbaycan haqqında təsəvvürünün olmadığını, ölkəmizin yalnız adı və yerləşdiyi coğrafiya haqqında məlumatlı olduğunu bildirir, sözügedən səfərin onun bütün baxışlarını dəyişdirdi və Azərbaycanın inkişafını öz gözləri ilə görməkdən memnun olduğunu vurğulayır.

A.Masiel ölkəmizdə müxtəlif dinlərə mənsub insanların, o cümlədən müsəlmanların, yəhudilərin, ortodoks xristianlarının və katoliklərin dinc və əmin-amanlıq şəraitində yaşadıqlarını qeyd edir. Bu səpkidə o, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin fikirlərindən sitat getirir: "Tolerantlıq və ya dözümlülük insanın onu narahat edən nəyəsə dözümlü yanaşması mənasını verir. Azərbaycanın nümunəsində isə bu tolerantlıqlan da yüksək yanaşmadır. Azərbaycanda bu, başqalarının inanclarına və adət-ənənələrinə hörməti özündə ehtiva edir. Bu isə ölkəmizdəki xalqların dinc birgə yaşayışını təmin edib". Sonda müəllif oxularını Azərbaycana səfər edərək bu ölkəni özləri üçün "kəşf" etməyə dəvet edir.

Leonid Kalaşnikov: "Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişafı üçün yaxşı perspektivlər var"



Rusiya ile Azərbaycan arasındaki münasibətlərin daha da inkişafı üçün yaxşı perspektivlər var. AZƏRTAC xəber verir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya integrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov sentyabrın 10-da "Sputnik Azərbaycan" multimedia mətbuat mərkəzi tərəfindən təşkil olunan, Azərbaycan-Rusiya münasibətlərinə həsr edilən Bakı-Moskva videokörpüsü zamanı deyib.

Leonid Kalaşnikov vurğulayıb ki, Rusiya-Azərbaycan münasibətləri geosiyasi əsas üzərində qurulub. Azərbaycanın addımları hər zaman arıcıdır. Ölkələrimiz arasında humanitar əlaqələrə toxunan L.Kalaşnikov deyib ki, Azərbaycanda rus dili qorunub saxlanılır. Bu ölkədə 360 məktəbdə rus dilində tədris mövcuddur. Rusiya və Azərbaycan prezidentlərinin görüşləri haqqında danışan komite sədri sentyabrın 1-də Soçi şəhərində imzalanmış 16 sənədin ikiterfli münasibətlərinin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rasim Musabəyov bildirib ki, Azərbaycan-Rusiya münasibətlərinin inkişafı çox önemlidir. Ölkələrimizin siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə yaxşı əlaqələri var. Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin sentyabrın 1-de Rusiya səfəri, orada keçirdiyi görüşlər və aparılan danışqlar bir daha Rusiya-Azərbaycan münasibətlərinin dərinleşməsinin aktuallığını göstərdi. Parlamentarilər də bu əməkdaşlığın inkişaf etdirilməsi üçün əlindən gələni edəcəklər. Azərbaycanla Rusyanın tərəfdəşlığı çox praqmatikdir.

11 sentyabr 2018-ci il

Regionların inkişafı iqtisadiyyatın dayanıqlılığını təmin edir

İlham Əliyev: “Regionların sosial-iqtisadi inkişafı Dövlət Programı iqtisadiyyatımızın saxələndirilməsi üçün ən vacib və ən əsas iqtisadi alətə çevrilmişdir”

Hər bir dövlətin uzunmüddətli inkişaf perspektivi onun sağlam və etibarlı təməl üzərində qurulmasından asılıdır. Bu gün ölkəmizin regionda əsas iqtisadi güc mərkəzinin əvvəl məsələsi müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, xüsusilə də, onun dövlət quruculuğu və iqtisadi islahatların həyata keçirilməsi sahəsində atdığı strateji addımlar nəticəsində mümkün olubdur. Ötən 15 il ərzində Prezident İlham Əliyev Ulu Öndərin qurduğu təməl üzərində Azərbaycanın bir dövlət kimi dayaqlarını möhkəmləndirdi.

Xüsusilə, Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyaset ölkəmizin iqtisadi qüdretini daha da yüksəltməklə yanaşı, regionların inkişafına da əhəmiyyətli şəkildə təsir göstərməkdədir. Həyata keçirilən inkişaf siyasetinin mühüm istiqamətlərinən birini də regionların sosial-iqtisadi inkişafı təşkil edir. Bu istiqamətdə reallaşdırılan tədbirlər və görülən işlər davamlı xarakter daşıyır. Başqa sözlə, ölkəmizdə bölgələrin



sosial-iqtisadi inkişafı başlıca prioritətlərdən biri kimi müəyyənləşdirilib, qarşıya qoyulan hədəflərə uyğun olaraq, bu istiqamətdə ardıcıl və məqsədönlü tədbirlərin həyata keçirilməsi davamlı xarakter daşıyır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayıda körpüller, yol qovşaqları tikilib, infrastruktur daha da yaxşılaşdırılıb.

Artıq uğurla icra edilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları ölkəmizin inkişafında mühüm rol ola bilər. Məsələn, regionların həyatında hansı yeniliklər baş verib? Bu sualın cavabını həmin illər ərzində regional inkişaf proqramlarının icrasının nəticələrinə bir daha diqqət yetirmək kifayətdir. Belə ki, 2004-cü ilde dövlət başçımız tapşırılmışdı ki, müasirleşməyə və inkişafə ilk növbədə, infrastruktur layihələrindən başlamaq lazımdır. Cümlədən, hər hansı bir inkişaf infrastruktur layihələr olmadan həyata keçirilebilər. Məhz bu səbədən də, ölkənin elektrik enerjisi təsərrüfatına böyük investisiyalar qoyuldu.

Son 15 il ərzində ölkədə 30 elektrik stansiyası tikildi. Bu stansiyaların generasiya gücü 2500 meqavata bərabərdir. Xatırladaq ki, 2004-cü ilə qədər Azərbaycanda bütün dövrlər ərzində 9 elektrik stansiyası tikilmişdir. Ancaq onların generasiya gücü böyük idi, onların potensialı 3900 meqavat idi. 15 il ərzində generasiya gücümüzün 2500 me-

qavat artırılmasına nail olundu. Dövlət başçısının dediyinə görə, bu il həmin rəqəm 2900 meqavata çatdırılacaq. Müxtəlif qurumların tərtib etdiyi hesabatlarda qeyd edilir ki, 2004-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idi. Bölgələrdə, demək olar ki, qaz yox idi, hətta əyalət şəhərlərində de qaz məsəlesi problem idi. Kəndlərdə isə, əhəmiyyətli, yox idi. Hazırda isə Azərbaycanda qazlaşdırma 93 faizə çatıb. Bütün şəhərlərimiz qazla 100 faiz təmin edilib. Digər bir məsələ əhalinin ölkə üzrə fasiləsiz içməli su ilə təmin edilməsi məsəlesi idi. Əgər 2004-cü ilde əhalinin ölkə üzrə fasiləsiz içməli su ilə təmin edilməsi 26 faiz idise, hazırda bu göstərici 67 faizə çatdırılıb. Bakı şəhərində 81, bölgələrdə isə 43 fa-



izdir. Oğuz-Qəbələ-Bakı kimi nəhəng su kəməri - bu da tarixi hadisədir - inşa edilib. Ceyranbatanda dönyanın ən böyük sutəmizləyici qurğusu tikilibdir. Bu gün bu qurğudan çıxan sular keyfiyyətinə görə Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verir.

Azərbaycanı, həqiqətən, turizm ölkəsinə çevirməyi hədəf kimi götürən Prezident İlham Əliyev bu məqsədlə ölkənin bütün infrastrukturunu, o cümlədən, avtomobil yollarının müasirədirilməsinə nail olub. Dövlət başçısı bu məsələyə münsəb bildirərək demişdir: “Beləliklə, yol infrastrukturunu, sadəcə olaraq, sosial layihə deyil. Son 15 il ərzində 12 min 300 kilometr yol çəkilmişdir. Bu il bu rəqəm təqribən 15 min kilometrə çatacaq. Son 15 il ərzində 443 körpü tikilmişdir”.

Göründüyü kimi, hər hansı işlərin təsdiqi, ilk növbədə, faktlara istinad edilir. Dövlət başçısının dediyi kimi, faktlar göz qabağındadır: “Çünki biz bu programa və ondan sonrakı ikinci və üçüncü programlara əlavələr etdik. Mənim bölgələrə çoxsaylı səfərlərim çərçivəsində, vətəndaşlarla temaslar əsnasında yeni tekliflər geldi”.

Bir sözə, Prezident İlham Əliyevin rayonlara sistemli və davamlı xarakter alan səfərləri regionların sosial-iqtisadi inkişafının sürətləndirilmesində müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifikasi vəzifələrin müəyyən edilməsini və həyata keçirilməsini təmin edir.

Azərbaycanın dövlət başçısı regionlardakı kənd və qəsəbələrin, ölkənin hər bir yaşayış məntəqəsinin sosial infrastrukturunun yaxşılaşdırılması üçün tələb olunan maliyyə vəsaitlərinin ayrılmamasını təmin edir. Bütün ölkə üzrə aparılan yenidənqurma işlərinin və inkişaf proqramlarının həyata keçirilməsinə dövlət büdcəsindən ayrılan xərclər yanaşı, Prezidentin Ehtiyat Fondundan da əlavə maliyyə vəsaitləri yönəldilir ki, bu da insanların rahatlığına və firavan yaşamalarına səbəb olur.

Bütövlükdə, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı davamlı xarakter daşıyır və əldə edilən nailiyyətlər bunu təsdiq-ləyir.

Sonda dövlət başçısının dediyi tarixi fik-

Son 15 ildə görülən işlər: faktlar və rəqəmlər

ri vügulamaq istərdim: “Əminəm ki, Azərbaycan iqtisadi cəhətdən güclü ölkəye çevriləcək və digər ölkələrə nümunə olacaqdır. Men Azərbaycanı belə görmək istəyirəm”.

RƏFIQƏ KAMALQIZI

Prezident İlham Əliyev: Azərbaycan Avropa ilə müsəlman dünyası arasında mədəni və siyasi körpü rolunu oynayır

"İlham Əliyev. İnkışaf - məqsədimizdir"
çoxcildliyinin 68-ci kitabı çapdan çıxıb

Esrlərboyu Azərbaycan sivilizasiyaların bir araya gəldiyi məkan olub. Bizim coğrafi yerləş-

məmiz və xalqımızın tarixi irsi Azərbaycanda xüsusi ab-hava yaradıb. Azərbaycan Avropa və Asiya arasında təbii coğrafi körpüdür. Əminəm ki, Azərbaycan hazırda Avropa ilə müsəlman dünyası arasında mədəni və siyasi körpü rolunu oynayır. Bizim cəmiyyətdə multikulturalizm ənənələri dərin köklərə malikdir. Siyasi quruluşdan asılı olmayaraq, Azərbaycanda müxtəlif millətlərin, dinlərin və etnik azlıqların nümayəndələri hər zaman sülh və ləyaqət şəraitində yaşayıblar. Müstəqil olandan sonra Azərbaycan bu səbəbdən dünən ya multikulturalizm mərkəzlərindən birinə çevrilib.

AZƏRTAC xəber verir ki, "İlham Əliyev. İnkışaf - məqsədimizdir" çoxcildliyinin yenice çapdan çıxmış 68-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2015-ci il aprelin 28-də III Qlobal Bakı Forumunun rəsmi açılış mərasimindəki nitqində söyləyib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyinin 68-ci kitabındaki materiallar 2015-ci ilin martından may ayınadək olan dövrü əhatə edir.

Neşrə Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərinə, Ər-Riyadda və Ciddə şəhərlərində keçirdiyi görüşlərə, Məkkədə Ümrə ziyarətində olmasına və Mədinədə Peyğəmbər məscidini ziyarət etməsinə, Türkiyə Respublikasına və Rusiya Federasiyasına işgūzar səfərlərinə dair materiallar toplanıb. Həmçinin dövlətimizin başçısının Azərbaycana rəsmi səfərə gəlmış Birleşmiş Ərəb Əmərliklərinin vitse-prezidenti və Baş naziri, Vietnam Sosialist Respublikasının Prezidenti ilə görüşləri, Azərbaycan-Vietnam biznes-forumunda çıxışı, mətbuata bəyanatı, Fransa Prezidentinin ölkəmizə işgüzar səfəri zamanı apardığı danışçılar bəredə informasiyalar yer alıb.

Azərbaycan Prezidentinin Serbiya, Rusiya, İtaliya, Malta, Fransa, Latviya, Yaponiya, Türkiyə, Almaniya və digər dövlətlərin, Avropa İttifaqı, BMT, İslam Həmrəyliyi İdman Federasiyası, Asiya İnkışaf Bankı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Avropa Yenidən-qurma və İnkışaf Bankının ölkəmizə sefər etmiş yüksəküzifli şəxslərini qəbul etməsini, Bakıda keçirilən beynəlxalq tədbirlərin iştirakçıları ilə görüşləri əks etdirən materiallarla bu kitabda tanış olmaq mümkündür.

Neşrə dövlətimizin başçısının XVIII Avrasiya İqtisadi Zirvə toplantısının, "Azərbaycan və Şərqi Anadolunun türk-müsəlman əhalisinin soyqırımı" mövzusunda II Beynəlxalq Elmi Konfransın, "İslam maarifçiliyi və müasir dövər" mövzusunda Beynəlxalq Konfransın, "Bakı Ürək günləri" IV Beynəlxalq Kongresin iştirakçılarına məktublarının, Pasxa bayramı münasibətə Azərbaycanın Pravoslav Xristian İcmasına təbrikinin, digər məktub və təbriklərinin metnəri de daxil edilib.

Bu kitabda "Bakı-2015" birinci Avropa Oyunlarına hazırlıqla bağlı dövlətimizin başçısının Avropa Oyunları parkının, Veloparkın, Bakı Su İdmanı Sarayının açılış mərasimlərində iştirakına, Bakı İdman Sarayında, Heydər Əliyev adına idman Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitle tanışlığına dair informasiyalar, birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasimində çıxışı da əksini təpib.

Çoxcildliyin 68-ci kitabına Prezident İlham Əliyevin Bakı "Ağ şəhər" bulvarında tikinti işlərinin gedişi ilə tanışlığına, "AITF-2015" XIV Azərbaycan Beynəlxalq Turizm və Səyahətler Sərgisi, XXI Azərbaycan Beynəlxalq Qida Sənayesi və IX Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ile tanışlığına dair materiallar, III Qlobal Bakı Forumunun, III Ümumdünya Mədəniyyətlərə Dialoq Forumunun açılış mərasimlərində, Asiya İnkışaf Bankının Rehbərlər Şurasının 48-ci illik toplantısının sessiyasında nitqləri daxil edilib. Həmçinin kitabda dövlətimizin başçısının Bakıda "Rossiya-24" telekanalına, Vietnam İnforsasiya Agentliyinə müsahibələrinin mətnləri yer alıb.

Nəşrə Prezident İlham Əliyevin Astara rayonuna, Lənkəran şəhərinə səfərlərinə, bölgələrdə infrastruktur obyektlərinin açılış mərasimində iştirakına, sənaye və mədəniyyət müəssisələrində yenidənqurma işləri ilə tanışlığına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallar, Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübüñün sosial-iqtisadi iinkışafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş və yekun nitqləri daxil edilib. Kitabda "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri de verilib.

"Azərnəş" tərafından buraxılan 68-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnforsasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.



ADA Universitetinin müəllim və tələbələri şərəf andı içiblər

Sentyabrın 10-da ADA Universitetinin müəllim və tələbələrinin şərəf andını içmələri mərasimi keçirilib. AZƏRTAC xəber verir ki, Azərbaycan Respublikasının Dövlət himminin səsləndirilməsi ilə başlanan tədbir ADA Universitetində təhsil alan tələbələrin öz ölkələrinin bayraqlarını səhnəyə getirmələri ilə davam edib.

Tədbirdə Şərəf Məcəlləsini bu tədris ilində universitetə yeni qəbul edilmiş 540 bakalavr, 130 magistr, 35 müəllim imzalayıb.

Qeyd olunub ki, ADA Universitetində şərəf andının icilməsi hər yeni tədris ilinin əvvəlində keçirilən enənəvi mərasimdir. Universitetə bu il qəbul olunan tələbələr, işə yeni başlayan müəllim və heyət üzvləri şərəf andını içərik Şərəf Məcəlləsini imzalamaqla bu ali məktəbin akademik əxlaq və dürüstlük prinsiplərinə sadiq qalacaqlarına söz verirlər.

Şərəf Məcəlləsi beş akademik əxlaq və dürüstlük prinsipində ibarətdir: "Yalan danışma! Aldatma! Plagiatlıq etme! Ayrı-seçkililik salma! Bu prinsipləri pozmaqdə başqalarına yardım etme!". ADA Universitetinin fəlsəfəsi akademik əxlaq və dürüstlüyün sanksiya, qadağa və hədələrin tətbiqi ilə deyil, bu dəyərləri yüksək tutan akademik mədəniyyətin aşınmasına arxalanır. Bir qayda olaraq, tədris ilinin əvvəlində yeni tələbələr akademik əxlaqın dünəyada ümumi qəbul edilmiş standartları barədə maariflənmək üçün dekanlar və müəllimlər ilə müzakirə panelləri keçirirlər.

Tədbirdə ADA Universitetinin rektoru Hafiz Paşayev qısa müddətde eldə edilən nailiyətlərdən, təhsil ocağındakı sürətli iinkışafdan söz açıb, uğurların davamlı olacağını bildirib. Rektor bu tədris ilində 600-dək müəllim və tələbənin universitetə qəbul olunduğuunu diqqətə çatdırıb. H.Paşayev builki məzunların 85 faizdən çoxunun ilk üç ayda işləm olunduğu vurğulayıb. Rektor universitetə qəbul olunan yerli və xarici tələbələri, o cümlədən müəllimləri yeni dərs ili münasibətə təbrik edib, müvəffəqiyətlər arzulayıb. Sonra ADA Universitetinin himni səsləndirilib. Tədbir konsert programı ilə davam edib.

Azərbaycan gələn ay daha bir beynəlxalq konfrans ev sahibliyi edəcək

Iqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İSESKO-nun birgə təşkilatçılığı ilə Bakıda Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfrans keçiriləcək. Mərkəzdən SIA-ya verilən məlumatə görə, əsasən rəqəmsal iqtisadiyyatları birləşdirən sərhədsiz elektron ticarət platformaları haqqında danışlaçq konfransda həmçinin transsərhəd iqtisadi əlaqələrin, elektron xidmətlərin və yeni iş imkanlarının perspektivləri müzakirə ediləcək.

11 sentyabr 2018-ci il

Azərbaycan dünya birliyində yüksək nüfusa malik ölkədir



Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyaset ölkəmizin beynəlxalq aləmdə nüfuzunu, çəkisiyi daha da artırır və yeni uğurlara yol açır. Bütün sahələrdə əldə edilin nailiyyətlər, gündən-güne genişlənən beynəlxalq əlaqələr kifayət qədər önəmlı hadisələrlə yadda qalır. Bu mənada, Möhtərəm Prezidentimizin xarici ölkələrə, eyni zamanda, xarici dövlət başçılarının ölkəmizə səfərlərini xüsusi vurğulamaq lazımdır." Bu fikirləri YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadə bildirib ki, son dövrlər bu cür qarşılıqlı səfərlər ölkələr arasında münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb edir: "Almaniya Kanseri Angela Merkelin Azərbaycana səfəri, Prezident İlham Əliyevin Rusiya, Qırğızıstan və Xorvatiyaya səfərləri və əldə olunmuş razılaşmalar xarici siyasetimizin dinamikliyinin, Azərbaycanın dünya birliyində yüksək nüfusa malik ölkə olduğunu əyni sübutudur".

Azərbaycan Prezidentinin Xorvatiyaya rəsmi səfərinə toxunan "İki sahil" qəzetinin baş redaktoru vurğulayıb ki, bu səfər ölkəmizin Avropa üçün nə qədər önem kəsb etdiyini, qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinə olan marağı, Azərbaycana verilən yüksək qiyməti ortaya qoyur: "Bütün səfərlərde milli və dövlətçilik maraqları qorunmaqla ölkələr arasında əməkdaşlığından daha da inkişaf etdirilməsi istiqamətində sənədlər imzalanır. Bu səfərlər və dövlətlər arasında əldə olunmuş razılaşmalar Azərbaycanın strateji tərəfdəşlik əlaqələrinin güclənməsinə, dost və tərəfdəşlərinin sayının artmasına xidmət edir. Təbii ki, bunlar ölkəmizin beynəlxalq nüfuzu ilə yanaşı, iqtisadi inkişafının da göstəricisidir".

V.Rəhimzadə, onu da eləvə edib ki, Azərbaycan Prezidentinin xarici ölkələrə və eləcə də, digər dövlətlərin başçılarının ölkəmizə səfərləri respublikamızın dünya birliyinə sürətli integrasiyasının göstəricisidir: "Azərbaycan son illər uğurlu layihələre imza atıb və bu layihələr çərçivəsində ölkəmiz beynəlxalq əməkdaşlıqla mühüm töhfələr verməkdədir. Azərbaycanın müəllifi olduğu qlobal layihələr regiona və dünyaya sülh, təhlükəsizlik və inkişaf vəd edir. Azərbaycan və xarici ölkə prezidentlərinin qarşılıqlı səfərləri çərçivəsində siyasi, iqtisadi və digər sahələrde əldə olunan razılaşmalar isə sülh və təhlükəsizliyi daha da möhkəmləndirir, inkişafi sürətləndirir".

İqtisadiyyatda çalışan işçilərin sayı və əməkhaqqı artıb

Avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1543,1 min nəfərə çatıb. Onlardan 881,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 661,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən AZERTAC-a bildirilər ki, muzdla işləyənlərin 21,3 faizi təhsil, 18,8 faizi ticarət; nəqliyyat vəsiti təsərrüfatının təmiri, 13,3 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 7 faizi dövlət idarəetməsi və müdafiə; səsial təminat, 4,6 faizi neqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və siyorta fəaliyyəti, 11,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar. Yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7 faiz artaraq 542,3 manat olub. İqtisadiyyatın mədənçixarma sənayesi, maliyyə və siyorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı da-ha yüksək olub.

Azərbaycan məhsulları Parisdə nümayiş etdiriləcək



Şirkətlərinin nümayəndələri ilə müzakirələr aparılıb. Nazirliyin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə keçirilən tədbirdə qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20-dən çox şirkətin təmsilcisi iştirak edib.

İclasda Azərbaycan istehsalı olan məhsulların ixracının genişləndirilməsi istiqamətində görülen işlərin önemi, "Made in Azerbaijan" brendinin təbliği üçün dövlətin maliyyə dəstəyi ilə bu il də dölyanın müxtəlif ölkələrində bir çox sərgi və digər formatlı tədbirlərin keçiriləcəyi vurğulanıb. İxracatçılar Klubunun icraçı direktoru Zöhrab Qədirov xarici ölkələrdə təşkil olunan beynəlxalq sərgilərin, o cümlədən "Sial Paris" sərgisinin Azərbaycan məhsullarının "Made in Azerbaijan" brendi altında tanıtılması, yerli məhsulların ixracının genişləndirilməsi üçün əhəmiyyətindən danışıb. Tədbirdə yerli şirkətlərin xarici bazarlara və ixrac prosedurlarına dair sualları cavablandırılıb.

Azərbaycan məhsulları Parisdə nümayiş oluna-caq. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, sentyabrın 10-da keçirilmiş İxracatçılar Klubunun növbəti iclasında oktyabrın 21-25-də Parisdə təşkil edilecek "Sial Paris" sərgisində iştirak edəcək Azərbaycan

şirkətlərinin nümayəndələri ilə müzakirələr aparılıb. Nazirliyin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə keçirilən tədbirdə qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20-dən çox şirkətin təmsilcisi iştirak edib.

İclasda Azərbaycan istehsalı olan məhsulların ixracının genişləndirilməsi istiqamətində görülen işlərin önemi, "Made in Azerbaijan" brendinin təbliği üçün dövlətin maliyyə dəstəyi ilə bu il də dölyanın müxtəlif ölkələrində bir çox sərgi və digər formatlı tədbirlərin keçiriləcəyi vurğulanıb. İxracatçılar Klubunun icraçı direktoru Zöhrab Qədirov xarici ölkələrdə təşkil olunan beynəlxalq sərgilərin, o cümlədən "Sial Paris" sərgisinin Azərbaycan məhsullarının "Made in Azerbaijan" brendi altında tanıtılması, yerli məhsulların ixracının genişləndirilməsi üçün əhəmiyyətindən danışıb. Tədbirdə yerli şirkətlərin xarici bazarlara və ixrac prosedurlarına dair sualları cavablandırılıb.

Seymur Orucov: "Biz sözümüzün üstündə duran dövlətik"



Ümumiyyətə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin beynəlxalq səviyyədə tanınması, eləcə de beynəlxalq səfərlərdə bir tərəf kimi Azərbaycanın əhalisinə, ərazisini baxıldıqda biz dünya dövlətlərinin arasında kiçik olsa da, özünü qəbul etdirmə və yaxud da stabillik, böyük layihələrin icrası, etibarlı tərəfdəş mövqeyi kimi ölkə başçımızın aparmış olduğu siyaset bu gün bir çox iri dövlətlərin apardığı siyasetdən daha üstündür". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan Cənubi Qafqaz anlayışından çıxıb: "Azərbaycan artıq Avropanın bir parçası olub. Azərbaycan Prezidentinin öz şəxsi çekisi, həyata keçirmiş olduğu layihələr - Bakı-Tbilisi-Qars, TANAP, İtalya prezidentinin Azərbaycana səfəri və s. hamısı ondan xəber verir ki, ölkəmiz dünyada həm etibarlı tərəfdəş kimi, həm də söz verib arxasında dayanan bir dövlətə çevrilib. Təbii ki, bütün bunları da cənab Prezident edib. İlham Əliyev Azərbaycanı dünyaya həm iqtisadi layihələrlə birlikdə, həm də hümanitar çağırışlarla tanınan bir Prezidentə çevrilib. Bu gün ölkəmiz turizm potensialı get-gedə reallaşmağa başlayıb. İldən-ilə turistlərin sayı artmaqdadır. Bu daxili sabitlik və iqtisadi islahatlardan irəli gelir. Biz sözümüzün üstündə duran dövlətik".

Bəzi insanlar düşüne bilər ki, TANAP layihəsi baş tutmayıacaq. Amma dövlət başçısı bu-nu həyata keçirdi. Bu gün Rusiya bizim strateji qonşumuzdur və bizim çox ciddi əlaqələrimiz var. Azərbaycanın Rusiya ilə münasibətləri inkişaf etdirməsi, Prezidentin bu ölkəyə səfəri, ölkə rəhbərimizə olan diqqət və ehtiram ondan xəber verir ki, artıq İlham Əliyev dünya liderləri sırasındadır. Xorvatiya Şərqi və Qərbi Avropanı birləşdirən bir ölkədir. Bizim onları çox ciddi əlaqələrimiz var. Onlar da TANAP layihəsinə qoşulmaq isteyirler. Bütün bunlar hamısı şəxsən Prezidentin aparmış olduğu düzgün xarici siyasetin mənşəsidir".

Serj Sarkisyanın qardaşı oğlu 50 milyon müqabilində zaminə buraxılıb

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Aleksandrın oğlu Ayk Sarkisyan 50 milyon dram (təqribən 102 min 612 ABŞ dolları) müqabilində həbsdən azad edilərək zamine buraxılıb. SİA erməni KİV-ne istinadən xəber verir ki, İrəvanın ümumi yurisdiksiya məhkəməsində Ayk Sarkisyanın şikayeti təmin olunub və ona qarşı həbs-qətimkən tədbirinin zaminə buraxılma ilə dəyişdirilməsi barədə qərar verilib. Qeyd edək ki, Serj Sarkisyanın qardaşı, biznesmen Aleksandrın oğlu Ayk Sarkisyan qarşı məqsədyönlü şəkildə insan həyatına qəsədə cəhd, qanunsuz silah və hərbi sursat əldə edilməsi və saxlanılması maddələri üzrə cinayət işi açılıb. Məhkəmənin Ayk Sarkisyan barədə həbs-qətimkən tədbirinin seçilməsinə dair qərarı ilə o, Ermənistanı tərk etmək istəyərək Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərefindən saxlanılmışdır.



Erməni generala Rusiyada siyasi sığınacaq veriləcək?




Ermənistanın sabiq müdafiə naziri, general-polkovnik Mikael Arutyunyan Rusiyada sığınacaq verilə biler. AZERTAC Ermənistan KİV-lərinə istinadla xəber verir ki, bunu jurnalistlərə "Daşnakşutun" partiyasının Ermənistan parlamentindəki fraksiyasının sədri, deputat Armen Rustamyan bildirib. Onun sözlərinə görə, Moskvanın atacağı bu addım erməni generalın eleyhine açılacaq cinayət işinə etiraz əlaməti olacaq.

Deputat eləvə edib: "Bu, çox ciddi məsələdir və ağır nəticələr doğura bilər. Heç bir ölkə başqa dövlətin vətəndaşına boş yerə siyasi sığınacaq vermir". Xatırladaq ki, Arutyunyan 2008-ci il seçkilərindən sonra keçirilmiş etiraz mitinqləri zamanı Konstitusiya quruluşunu pozmaqdə ittiləm olunur və beynəlxalq axṭarışa verilib. Hazırda Rusiya ərazisində olan generalın Ermənistana təhvil verilməsi üzrə müraciətlərin nəticəsiz qaldığı bildirilir. Bu yaxınlarda RF hüquq-mühafizə orqanlarının Ermənistan polisine göndərdiyi məktubda məlumat verilib ki, Arutyunyanın axṭarışları dayandırılıb.

"Jurnalıstlər binası"nın qarşısında "cib" tipli dayanacaq məntəqələrinin təşkili yekunlaşıb

Jurnalıstlər üçün salınan yaşayış kompleksinin qarşısında "cib" tipli dayanacaq məntəqələri artıq hazırlanır. Bakı Nəqliyyat Agentliyindən AZERTAC-a bildirilib ki, məntəqələrdə pavilyon və məlumat lövhəsi de quraşdırılub.

Qeyd edək ki, 45 ünvanda Azərbaycan Dövlət Tikinti Normaları nəzərə alınaraq, "cib" tipli dayanacaq məntəqəsinin təşkilinə başlanılib. Nəzərdə tutulan ünvanlar vətəndaş müraciətləri və Bakı Nəqliyyat Agentliyi mütəxəssislərinin apardığı təhlillər əsasında müəyyən edilib.



Azərbaycan Prezidentinin qısa müddət ərzində bir neçə xarici dövlətə səfəri və eyni zamanda digər dövlət rəsmilərinin ölkəmizə gəlməsi Azərbaycanın aktiv və səmərəli xarici siyaset yürütməsinin neticəsidir". Bu fikirləri SIA-ya açıqlamasında Milli Məclisin deputati Aydin Mirzəzadə deyib. O bildirib ki, güclü dövlətə malik olmaq üçün daxili siyaset güclü olmalıdır: "1993-cü il-dən Ulu Öndər Heydər Əliyevin indi isə, Prezident İlham Əliyevin fəaliyyəti neticəsində bu gün Azərbaycan güclü, inkişaf edən, vətəndaşlarının hüquqlarını qoruya bilən dövlət qura bilib. Azərbaycan bu gün beynəlxalq birlikde ilk növbədə özünün dövlətçiliyi, iqtisadi potensialı, cəmiyyətin prezidentini müdafiə etməsi faktorları ilə çıxış edir. Biz artıq nəinki qonşu dövlətlər, Azərbaycanla əlaqələri yeni qurulan ölkələrlə sıx dostluq münasibətlər yaradırıq".



Son dövlərlərə Prezident İlham Əliyevin Azərbaycanın ənənəvi dostu olan Qırğızistan və Rusiyaya səfərlərini xatırladan A.Mirzəzadə söyləyib ki, bununla yanaşı dövlət başçısının Xorvatiyaya səfəri göstərdi ki, Azərbaycan arzu olunan dövlətdir: "Ölkəmizlə dost-

luq etmek, etibarlı münasibətlər qurmaq mümkündür. Bu əlaqələr hər iki tərəfin marağına cavab verir. Xorvatiyanın timsalında Azərbaycan Avropa-da yeni dost qazandı və bu dostlarımızın sayı artmaqdadır". Deputat vurgulayıb ki, Azərbaycan üzərinə götürdüyü öhdəliklərə sadıqdır: "Ölkəmizin təklif və iştirak etdiyi layihələr bir qayda olaraq, daha çox dövlətlərin maraqlarına səbəb olur. Yeni iş yerləri yaradılır, bündən daxil olmalar çıxılır. Azərbaycanın iştirakı ilə həyata keçirilən iqtisadi layihələr olan ölkələrdə siyasi stabillik və inkişaf hökm sürür. Azərbaycan nümunəsi və dövlətçilik təcrübəsi bu gün dünyanın böyük marağına səbəb olur".

Bəhruz Quliyev: "Azərbaycan-Xorvatiya arasında imzalanan sənədlər əlaqələrin genişlənməsinə şərait yaradacaq"



Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyaset Azərbaycan xalqının milli maraqlarına əsaslanır. Son 2-3 həftə ərzində Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri, Prezident İlham Əliyevin Rusiya, Qırğızistan və Xorvatiyaya səfərləri Azərbaycanın xarici siyasetinin dinamikliyini, ölkəmizin yüksək beynəlxalq nüfuzu malik olduğunu, dünya dövlətlərinin ölkəmizə hörmətlə yanaşdığını əyni şəkildə təsdiq edir. Bu fikirləri AZORTAC-a açıqlama-

sında "Ses" media qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib. B.Quliyev bildirib ki, Azərbaycan Avropa İttifaqına üzv olan dövlətlərle ikitərəfli strateji tərəfdəşliq əlaqələri qurur. Ölkələr arasında iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq əlaqələrini gücləndirir: "Azərbaycanın strateji əlaqələr qurduğu Al ölkələrindən biri de Xorvatiyadır. Her iki ölkə arasında strateji tərəfdəşliq əlaqələri var, bu əməkdaşlıq genişlənir və güclənir. Əminəm ki, iki ölkə arasında aparılan danışıqlar əczaçılıq, aqrar, kənd təsərrüfatı məhsullarının emalı, gəmiçiyarma və digər istiqamətlər üzrə iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə şərait yaradacaq. Eyni zamanda, Prezident İlham Əliyevin Xorvatiyaya səfəri çərçivəsində imzalanmış sənədlər ölkələrimiz arasında ticaret dövriyyəsinin artırmasına, müşterək investisiya layihələrinin icrasına imkan yaradacaqdır", deyə ekspert bildirib. Xorvatiya ilə ion-

Adriatik qaz kəmərinin tikintisi ilə bağlı çox əhəmiyyətli danışıqlar aparılmalıdır deyən Behruz Quliyev əlavə edib ki, reallaşdırılan TANAP və TAP layihələri əsasında Azərbaycan qazı ilk dəfə olaraq Avropa məkanına çatdırılacaq və köhnə qıtının enerji təhlükəsizliyinə töhfə verəcək. Qeyd edib ki, təsdiq olunmuş 2,6 trilyon kubmetr qaz ehtiyatına malik Azərbaycan mavi yanacaq hasilatının artırılması ilə bağlı əlavə addımlar atmaq və ixrac coğrafiyasını da-ha da genişləndirmək fikrindədir. Bu mənəda yaxın iki il ərzində Azərbaycan qazı ilk dəfə olaraq Avropaya çatdırılacaq. Siyasi ekspert vurğulayıb ki, Azərbaycan öz qaz potensialını daha böyük hecmde Avropaya təqdim edə bilər. B.Quliyev diqqətə çatdırıb ki, Azərbaycanın Xorvatiya kimi Avropa İttifaqı ölkələri ilə qurulan strateji əlaqələrinin Al-Azərbaycan əməkdaşlığının uğurla inkişaf etməsinə öz təsirini göstərəcək.

MİDA: "Ernst & Young" güzəştli mənzillərin ilk satışının şəffaf keçidiyi təsdiq edib

Sentyabrin 5-də Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 sayılı binalarında 324 mənzilin seçimi "Elektron Hökumət" portalı (www.e-gov.az) üzərindən "Güzəştli mənzil" elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib. "Güzəştli mənzil" sistemi "SOC 2" və "SOC 3" rəylərinə uyğun olaraq, müstəqil beynəlxalq audit şirkəti "Ernst & Young" tərəfindən öncədən tam nəzarətə götürülüb və sistem üzərində davamlı olaraq müşahidə aparılıb.

MİDA-nın ictimaiyyətə əlaqələr şöbəsindən AZORTAC-a bildirilib ki, bununla yanaşı, sistemin əlaqəli fealiyyətini təmin etmək məqsədile agentliyin inzibati binasında MİDA-nın, Nəqliyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, nazirliyin Milli Sertifikat Xidmətləri Mərkəzinin və Regional Data Mərkəzinin, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xid-



mətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Elektron Hökumətin İnkişafı Mərkəzi"nin nümayəndlərindən ibarət operativ qərargah yaradılıb. Eyni zamanda, aidiyəti qurumların məsul şəxslərindən ibarət xüsusi işçi qrup MİDA-ya və 108 Çağrı Mərkəzinə daxil olan vətəndaş müraciətlərinin operativ cavablandırılmasını təmin edib.

Seçim prosesi başa çatdıdan sonra sistemdə aparılmış bütün əməliyyatlar "Ernst & Young" şirkəti tərəfindən hərəkəflə təhlil edilib və bu ilin sentyabrin 10-da "Güzəştli mənzil" sisteminin fealiyyətinə və keçirilmiş onlayn mənzil seçimi prosesine öz rəyini təqdim edib.

Təqdim olunmuş rəyə əsasən, mənzillərin seçimi zamanı təhlükəsizlik, konfedensallıq, proseslərin bütövlüyü (tam, etibarlı və dəqiqliq), elçatanlıq və fərdi məlumatların qorunması ("Trust Services", "Güvenli xidmət" məyarları) kimi qabaqcıl beynəlxalq standartlara və "Güzəştli mənzil" sisteminin əsasnaməsində qeyd edilən məqsəd və prinsiplər (mənzilləri güzəştə almaq istəyen şəxslər üçün mənzil seçimi prosesində bərabər şəraitin yaradılması, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsi və istifadəçilərin müraciətlərinin real vaxt rejimində qeydə alınması) eməl olunması təsdiq olunub. Yasamal Yaşayış Kompleksində satışa çıxarılan 324 mənzili öz vəsaiti hesabına, 288-i güzəştli ipoteka krediti hesabına mənzilləri əldə etmək niyyətindədir. Seçim edən şəxslər arasında yaşı 35-dən çox olmayan gənc ailə üzvləri kateqoriyaları 39 faiz, yaşından və ailə vəziyyətindən asılı olmayan digər şəxslər kateqoriyaları isə 61 faiz təşkil edir. Güzəştli mənzillərin satışı ilə bağlı növbəti elanın yaxın vaxtlarda verilməsi nəzərdə tutulur.

Seçim prosesi başa çatdıdan sonra sistemdə aparılmış bütün əməliyyatlar "Ernst & Young" şirkəti tərəfindən hərəkəflə təhlil edilib və bu ilin sentyabrin 10-da "Güzəştli mənzil" sisteminin fealiyyətinə və keçirilmiş onlayn mənzil seçimi prosesine öz rəyini təqdim edib.

"Azərbaycanın Avropada dostlarının sayı artmaqdadır"

DSX-nin hərbi qulluqçusuna bıçaqla ağır bədən xəsarəti yetirən şəxs saxlanılıb

Sentyabrin 8-də Dövlət Sərhəd Xidmətinin (DSX) "N" sayılı hərbi hissəsində 1997-ci ilde Cəlilabad rayonunda anadan olan və bu ilin iyulunda Silahlı Qüvvələre çağırılmış əsgər İsgəndərov Ceyhun İsa oğluna mülki şəxs tərəfindən bədən xəsarəti yetirilib.



DSX-nin mətbuat mərkəzindən AZORTAC-a bildirilər ki, hadisə saat 15:00 radələrində baş verib. Müddəti həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə görüş müddətində guya əsgər C.İsgəndərovun valideynlerinin gönderisi üzrə onunla görüşə gəlməsi bəhanəsi ilə müraciət edən 1986-ci il təvəllüdü, Ağdam rayon sakini Hüseynov Camal Saləh oğlu qəfildən əsgərin döş və qarın nahiyesinə öz ilə gətirdiyi bıçaqla üç zərbə endirib.

Əsgərin həyatını xilas etmək üçün dərhal təxiresalınmaz tədbirlər görülüb, yaralı Sumqayıt təxiresalınmaz təcili tibbi yardım xəstəxanasına çatdırılıb. Xəstəxananın və DSX hərbi hospitalının həkimləri tərəfindən əsgər C.İsgəndərov hazırlıda əməliyyat olunur, vəziyyəti ağırdır.

Əsgərin valideynlərinə hadisə barədə məlumat verilib. Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev hadisə ilə əlaqədar Sumqayıt təxiresalınmaz təcili tibbi yardım xəstəxanasına gəlib. Hadisəni şəxsi münasibət zəminində törətdiyini bildirən C.Hüseynov saxlanılıb, hərbi prokurorluq orqanları bu barədə məlumatlandırlıb. Faktla əlaqədar müvafiq tədbirlər davam etdirilir.

Süd emalı sənayesinin dəstəklənməsi üzrə tədbirlər planı hazırlanacaq

Süd emalı sənayesinin dəstəklənməsi üzrə tədbirlər planının hazırlanması gözlənilir. Bunu AZORTAC-a açıqlamasında Süd Məhsulları İstehsalçıları və İxracçıları Assosiasiyanın idarə heyətinin sədri Samir Eyubov deyib.



Assosiasiya sədri bildirib ki, süd, qatıq, ayran, yumşaq pendirler kimi sahələrdə süd emalı müəssisələrimiz daxili tələbatı ödəyir: "Ancaq iki məhsul var ki, onlardan asılılığımız 60-70 faiza bərabərdir. Bu, kərə yağı və bərk pendirlərdir. Südün ən çox istifadə olunduğu məhsullar da məhz bunlardır". Bir müddət önce həm Kənd Təsərrüfatı Nazirliyində, həm də İqtisadiyyat Nazirliyində görüşlər keçirdiklərini xatırladan S.Eyyubov qeyd edib ki, danışıqlar zamanı mövcud çətinliklər və problemlər qaldırılıb, onların həlli yolları müzakirə olunub, tədbirlər planının hazırlanması gözlənilir. Cins heyvanların daha məhsuldar olduğunu bildiren Assosiasiyanın sədri hazırda respublikada 55 min başa yaxın cins heyvanın bəsləniləndiyini deyib: "Növbəti illərdə onların sayı artacaqdır. Belə ki, işçi müqaviləyə əsasən, gələn il ölkəmizə daha 5 min baş cins heyvan getiriləcək".

"ASAN xidmət"ə 24 milyonuncu müraciət qeydə alındı

Sentyabrin 10-da "ASAN xidmət"ə 24 milyonuncu vətəndaş müraciəti qeydə alınıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Elektron Hökumətin İnkişafı Mərkəzi"nin nümayəndlərindən ibarət operativ qərargah yaradılıb. Eyni zamanda, aidiyəti qurumların məsul şəxslərindən ibarət xüsusi işçi qrup MİDA-ya və 108 Çağrı Mərkəzinə daxil olan vətəndaş müraciətlərinin operativ cavablandırılmasını təmin edib.



Seçim edən şəxslər arasında yaşı 35-dən çox olmayan gənc ailə üzvləri kateqoriyaları 39 faiz, yaşından və ailə vəziyyətindən asılı olmayan digər şəxslər kateqoriyaları isə 61 faiz təşkil edir. Güzəştli mənzillərin satışı ilə bağlı növbəti elanın yaxın vaxtlarda verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hazırda 13 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir. Bundan başqa, regionlarda 10 səyyar "ASAN xidmət" avtobusu və səyyar "ASAN qatar" vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Hikmət Babaoğlu: "Paşinyan məqsədlərinə çata bilmədi"

Sentyabrın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya səfəri zamanı verdiyi açıqlamalar bir daha göstərdi ki, o natamam siyasetçidir və hələ də ciddi siyasetçi olmaqdan uzaqdır". Bu fikirləri SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetiin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.



Deputat bildirib ki, Paşinyanın Rusiyaya səfərinin esas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bu ölkənin dəstəyinə nail olmaq, eyni zamanda, Ermənistan iqtisadiyyatının mümkün dırçılış yollarını Rusiya prezidenti ilə müzakirə etmek idi: "Digər tərəfdən, Azərbaycanın KTMT-ye mümkün üzvlük məsələsinin Ermənistanı narahat etmesi de Paşinyanın Rusiya səfəri zamanı müzakirə etmek istədiyi məsələlər sırasında yer alındı. Başqa bir məqsəd Ermənistanın atom elektrik stansiyasının mümkün uzunmüddətli istismar yollarının Rusiya ilə müzakirə edilmesi və bu məsələdə Rusiyadan təminat alması ilə bağlı idi. Amma görüşdən sonra səsləndirilən fikirlər onu göstərdi ki, N.Paşinyanın məqsədlərinin heç birine çata bilməyib. Xüsusilə də, özü üçün daha əhəmiyyətli olan, yaxın aylarda Ermənistanda keçiriləcək parlament seçkilərində Rusyanın dəstəyini qazanmaq məqsədine nail ola bilmeyib. Paşinyan bütün bu uğursuzluqları ört-basdır etmək üçün yenə də Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ problemini siyasi manipulyasiya predmetinə çevirirək daha çox daxili auditoriyaya hesablanmış açıqlamalar verdi".

Paşinyanın açıqlamalarının qeyri-ciddi olduğunu deyən H.Babaoğlu bunun səbəbini də söyləyib: "Çünki Paşinyan baş nazirdən daha çox adı vətəndaş kimi danişirdi. O qeyd etdi ki, "mənim təsəvvürüm görə, Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi olmalıdır". Əlbəttə, bu cür fikirlər baş nazir üçün qeyri-ciddi xarakter daşıyır, çünki xüsusilə də başqa bir ölkədə səfərdə olan baş nazir bəyanatlarını dövlət adından vermelidir. Göründüyü kimi, Paşinyan burada öz adından çıxış etmək bir daha siyasi diletant olduğunu nümayiş etdirdi. N.Paşinyan Rusiya səfərinin uğursuzluğunu ört-basdır etmək üçün Dağlıq Qarabağın Ermənistana birleşdirilməsi məsələsini də gündəmə gətirdi. Bu məsələni yenidən gündəmə getirmək onun Ermənistanın rəsmi siyasetinin keçmişində xəbərdar olmamasının və gelecek siyasi perspektivləri aydın görə bilməməsinin göstəricisidir. Ermənistandan baş nazirinin Dağlıq Qarabağın münəaqışosunun həlli ilə bağlı başqa bir sərsəm bəyanatına gəldikdə isə, Paşinyan yaxşı bilir ki, Azərbaycanın bu məsələdə mövqeyi qətidir".

Baş redaktor qeyd edib ki, Azərbaycan işğal altında olan torpaqlarını azad etmək üçün bütün vasitələrdən istifadə edir: "Azərbaycan işğal edilmiş ərazilərini hərbi yolla azad etmək iqtidarından olduğunu da sübuta yetirib. Ona görə də Paşinyanın öz bəyanatlarında bu problemin həlli istiqamətində güc tətbiqəmenin doğru yol olmadığını, məsələnin sülh yolu ilə həllinin vacib olduğunu, Ermənistandan kompromissə hazırlığını, bununla beraber Azərbaycanın da kompromissə hazırlığının zəruriliyini qeyd etməsi onun Aprel döyüşlərində Ermənistandan ordusunun texribatçı hərəkətlərinin qarşısını layiqince alan Azərbaycanın hərbi qüdretindən ehtiyat etməsidir. Bütün bunlar onu göstərir ki, Ermənistandan baş naziri siyasi qeyri-müəyyənlik içərisindədir, Rusiya səfəri də nəticəsiz və uğursuz səfər kimi onun siyasi karyerasına yazıldı".

Sentyabrın 15-də Azərbaycan Milli Ordusunun Qafqaz İslam ordusu ilə birlikdə Bakını erməni-dəşnak, eser-menşəvik və bolşeviklərdən azad etməsinin 100 illiyinin qeyd edilməsi ilə bağlı verilen qərar həm təhlükəsizlik, həm hərbi, həm də böyük siyasi məna daşıyır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib. O bildirib ki, burada diqqət etməli olduğumuz önəmli məqam yalnız tarixi dırçəltmək, Türkiyə və Azərbaycan arasında qardaşlığın ortaya çıxardığı hadisələri tərənnüm etmək, 100 il əvvəlki dövrlə parallellər aparmaq, bugünkü təhlükələrə qarşı da Türkiyə-Azərbaycan əsgərlərinin yanaşı addımlamasını təmin etmək deyil, daha artıq dərəcədə bölgəsəl miqyasda iki dövlət arasında ötən dövrlər müddətində formalasən münasibətlərin zirvəsini ortaya qoymaqdır.

Sentyabrın 15-də hərbi parada keçiriləcəyini xüsusi vurğulanın Z. Oruc sözügedən tədbirə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın qatılacağına da dile getirib: "Tədbir kifayət qədər, çətin və mürəkkəb dönmədə həyata keçirilir. Bu baxımdan deyə bilərik ki, parada həm də Azərbaycan və Türkiyə əleyhine olan bütün digər təhlükələri hədəfə almış olur. Lakin 15 sentyabr ilk növbədə Ermənistana qarşıdır və bu dövlətin yüksəldiyü siyasetin müasir dönmədə puç olduğunu və günün birində

Bakı kimi bütövlükdə Dağlıq Qarabağın da işğaldan azad olunmasına dünyadan şahidlilik edəcəyini özündə ehtiva edir".

Deputat qeyd edib ki, ötən müddət ərzində təkcə xalqların sayı və əhalinin nisbəti dəyişməyib: "Burada Şərqi, müxtəlif tərəflərdən sıxılan, dövlətçilik subyekti kimi özünü formalasdırmayan xarici təsirlərə davamsız, gah ingilislərin, gah almanların, gah da rusların əlinə keçən məmlekətən danışılmır. Azərbaycan Bakını o dövrde işğaldan azad edən-

"Azərbaycan xarici siyasetini uğurla həyata keçirir"

Ümumiyyətlə, son vaxtlar Azərbaycanın Rusiya, Almaniya, Xorvatiya ilə münasibətlərinin daha da inkişaf etdirilməsinə perspektiv açmaq baxımından hər üç ölkənin dövlət başçıları ilə Azərbaycan Prezidentinin görüşləri son dərəcə təsirli və perspektivlidir". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetiin baş redaktoru Aydin Quliyev deyib. Onun sözlərinə görə, müəyyən hallarda bu üç ölkə ilə Azərbaycanın münasibətlərini ümumi şəkilde təhlil etmək olarsa bəzi hallarda isə konkret məsələlərin üzərində dayanmağa ciddi ehtiyac var: "Çünki bu ölkələrin eləsi var ki, Azərbaycanın həmin ölkə ilə münasibətləri demək olar ki, oxşar istiqamətlərdə davam etdirir, eləsi də var ki, bu əməkdaşlıq münasibətləri yalnız Azərbaycanla həmin ölkəyə aiddir. Məsələn, Rusiya-Xorvatiya və bu iki ölkənin Azərbaycanla münasibətlərinin strateji, tərəfdaşlıq müstəvisində daha da dərinləşdirilməsində cənab Prezidentin səfərləri və apardığı danışqlar, imzalanan sənədlər olduqca böyük tarixi əhəmiyyətə malikdir".



Xüsusilə də Rusiya ilə Azərbaycanın iqtisadi, siyasi sahədə, investisiya, ticarət, turizm, ticarətin inkişaf etdirilməsi sahəsindəki əməkdaşlıqlarla yeni perspektivlər açılması və Qarabağ probleminin həllini süreləndirmək baxımından ölkələrin mövqeyinin bir dəha konkretləşdirilməsində olduqca böyük əhəmiyyət daşıyır və bunlar Azərbaycanla Rusiyanın strateji tərəfdaşlığından dərinləşdirilməsində sözsüz öz təsiri göstərir.

Eyni sözləri Xorvatiya ilə münasibətlərə də aid etmək olar. Cənab Prezidentin son səfərində imzaladığı sənədlər Xorvatiya ilə Azərbaycanın strateji tərəfdaşlıq münasibətlərinin yüksələn, dərinleşən xətt boyunca davam etdiriyini söyləməyə əsas verir. Azərbaycanın Xorvatiya üçün bəlkə də Asiya ölkələrinə çıxış nöqtəsi olmaq baxımından əhəmiyyəti, Xorvatiyanın Azərbaycanın böyük layihəsi olan Cənub-

Qaz dəhlizinə qoşulmaq istəyi, Xorvatiyanın Azərbaycanın iqtisadiyyatında və ticarət əlaqələrində daha böyük cəhdəri sözsüz strateji tərəfdaşlıq münasibətlərini daha da dərinləşdirəcək.

Almaniya ilə münasibətlərə xüsusi yanaşmaq lazımdır. Almaniyanın Avropa Birliyinin böyük iqtisadiyyata sahib bir ölkəsi olaraq Azərbaycanla münasibətlərə belə dərin və yüksək maraq göstərməsi olduqca diqqət layiqdir və ölkəmiz üçün əhəmiyyətlidir. Xüsusilə ölkəmizin Avropa Birliyinə münasibətlərinin daha da inkişaf etməsində Almaniyanın böyük potensialı var. Eləcə də Almaniya kansleri Anqela Merkelin Qarabağ məsələsində Azərbaycan üçün demək olar ki, məqbul sayılan bir mövqədən çıxış etməsi və dolayı formada birbaşa olmasa da Ermənistandan indiyə qədərki rəhbərliyi, Xorvatiyanın Azərbaycanın böyük layihəsi olan Cənub-

ni bildirməsi bizim üçün olduqca vacibdir. Eyni ilə də Qarabağ məsələsinin həllində cənab Prezidentin bu səfəri demək olar ki, bu üç istiqamətdə fəaliyyəti her üç ölkənin Azərbaycana dəstəyinin daha da gücləndirilməsi baxımından əlamətdardır. Qarabağ məsələsi bizim üçün çox vacib olduğunu görə bu üç ölkənin bu məsələdə Azərbaycana aydın münasibət mövqeyi ifade etməsi çox perspektivli görünür. Rusiya prezidenti də Qarabağ məsələsinin həllində bundan sonrakı fəaliyyətini və fəallığını davam etdirəcəyini birmənalı bəyan etdi. Anqela Merkel də bu istiqamətdə mövqeyini ortaya qoymuşdur. Xorvatiya isə Azərbaycanın strateji tərəfdaşı olan bir ölkə kimi bizim ölkəmizin ərazi bütövlüyünü hem ikiterəfli müstəvidə, hem də coxtərefli müstəvilər - Avropa Birliyində, NATO çərçivəsində dəstəkləyir ki, bu da bizim üçün çox əlamətdardır".

Zahid Oruc: "15 sentyabr paradi böyük siyasi məna daşıyır"



dən sonra da xalqımız gerçək bir şəkildə bu regionda Şərqi ələminin güclü dövlətini formalasdırıb meydana çıxara bilmedi. Bunun təbii ki tarixi səbəbləri var idi. Lakin hazırkı dönmədə Azərbaycan Cumhuriyyət dövründə qat-qat güclü siyasi, hərbi güc kimi meydana çıxıb. Bu gün nəinki Bakı və ya bütün Azərbaycanın qorunmalarından eləcə də itirilən torpaqlarımızın işğaldan azad olunması imkanlarından danişə bilirik. Mənim aləmimdə Azərbaycan heç zaman bugünkü kimi güclü olmayıb. Ermənistandan Rusiya ilə münasibətləri, daxili vəziyyəti baxımdan indi kimi zəif olmayıb. Belə olan halda, Türkiyə ilə Azərbaycan arasında nümayiş etdirilən birlik, ittifaq, qardaşlıq, müttəfiqlik qətiyyətli regiondakı dövlətlər əleyhine deyil. Çünkü, bütün ölkələr bilir ki, Azərbaycanla Türkiyə

qi, siyasi, iqtisadi addımlarla zənginləşdirək tamamilə ayrı məqamdır. Belə olan halda, biz başa düşməliyik ki, dünyada bu gün Azərbaycan və Türkiyə arasında münasibətlər qədərə sağlam, ikitərəfli ittifaqları görmək çətinidir. Ən azı ona görə ki, Türkiye ilə qardaşlığımızı Rusiya ilə birləşdirəcəyiz, İranla münasibətlərimizi qorumaqla regionda strateji planları Prezident İlham Əliyevin liderliyi ilə reallaşır". Deputat əlavə edib ki, məhz 15 sentyabr hadisəsi təqvimizin başqa bir günü üçün vəsile, səbəb, bazisi olmaqla yanaşı onu formalasdırıb üçün önemli bir gündür: "Əminəm ki, qeyd etdiyimiz siyasi təqvimə Dağlıq Qarabağın işğaldan azad olunması günü də əlavə olunaq".

Nailə Məhərrəmova

Tarixdən bizə məlumdur ki, 1918-ci il sentyabrın 15-də ağır döyüslərdən sonra Qafqaz İsləm Ordusu Azərbaycan xalq könüllü dəstələrinin köməyi ilə Bakını daşnaqlardan azad edib. Çox böyük strateji mövqeyə malik olan Bakıya o dövrde olan maraq və diqqəti nəzərəalsaq, onun azad edilməsinin də heç də asan olmadığını anlamaq olar. Belə bir tarixi yaşamış Azərbaycan mövcud olan zaman kəsiyində yaşantılarını salnamələrə köçürüb. Bu gün həmin hadisədən bir əsr ötsə də, Azərbaycan tarixinin müəyyən bir hissəsi olan 15 sentyabri xatırlamaq zəruri məqamlardandır. Həmin gün Azərbaycan xalqının tarixinde böyük dəyərə malik səhifə kimi əbədişib və xatırlanır. Şəhər Stepan Shaumyanın bolşevik-daşnak rejimindən sonra hakimiyəti əla keçirmiş menşevik-daşnak tör-töküntülrəndən - "Sentrokaspi diktatura-sı"ndan temizləndi. 1918-ci il sentyabrın 17-də Fətəli xan Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köcdü. Bakı paytaxt elan olundu. Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyət dairəsi genişləndi.

Tariximizin ən şanlı səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və sonrakı mövcudluğunda Bakının azad edilməsi mühüm rol oynamışdır. Çox böyük strateji mövqeyə malik olan Bakıya o dövrde olan maraq və diqqəti nəzərəalsaq, onun azad edilməsinin də heç də asan olmadığını anlamaq olar. Bu gün həmin hadisədən 100 il ötsə də, Azərbaycan tarixinin müəyyən bir hissəsi olan 15 sentyabri xatırlamaq zəruri məqamlardandır.

1918-ci ildə öz müstəqilliyini qazanan Azərbaycanı yenidən əsərət salmaq istəyən qüvvələr yənə də ermənilərdən istifadə edirdilər. Lakin həmin qüvvələr Azərbaycan-Türkiye birləşməsini və hemrəyliyini nəzərə almamışdır. Bəlkə də bunu nəzərə almamışda və ya əhəmiyyətsiz hesab etməkdə haqlı idilər. Çünkü I Dünya savaşında eyni vaxtda dörd cəbhədə müharibə aparan, daxilində ciddi problemlərlə qarşılaşan Türkiyənin hərbi-siyasi və maliyyə vəziyyəti olduqca ağır idi. Ölkənin Antanta dövlətləri tərəfindən işğala məruz qalması təhlükəsi isə hər gün bir az da artırdı. Amma bir məsələ diqqətdən kənar qalmışdı: Türkiyə və Azərbaycanın qardaşlıq hissələri bütün manələri dəf etməyə qadir idi. 1918-ci il iyunun 4-də Cənubi Qafqazda yaranmış müstəqil demokratik respublikalar Osmanlı İmparatorluğu ilə "Sülh və dostluq" haqqında müqavilə imzalayıblar. On bir bənddən ibarət olan müqavilə beynəlxalq diplomatianın prinsiplərinə və təcrübəsinə əsaslanmaqla gənc Azərbaycan Xalq Cümhuriyyəti dövlətçiliyinin qorunması baxımından, çox dəyərli idi. Müqavilənin dördüncü bəndində əsasən, Osmanlı hökuməti "qaydanunu və ölkənin təhlükəsizliyini temin etmək" məqsədilə Azərbaycana hərbi yardım edəcəyini öhdəsinə götürdü.

Müstəqillik yolunda ilk addımlarını atmaqda olan AXC-nin beynəlxalq vəziyyəti gərgin idi. Tarixi mənbələrə nəzər salsaq, görərik ki, 1918-ci il iyunun 26-da Nuru paşanın başçılığı altında Gəncəyə türk ordularının ilk hissələri daxil oldu. Onlar ilk döyüslərini bolşeviklərə qarşı Qaraməryəm ətrafında keçirdilər. Burada türklər 200 nefər qədər itki verdilər. Bu, Qaraməryəm döyüşü sanki bir dərs oldu. Bundan neticə çıxarıraq, onlar Göyçay döyüşünə hazırlaşdırılar. Bu zaman yerli əhalidən de onların qoşunlarına köməye gəldilər. Onu da qeyd etmək lazımdır ki, Türkiyədən bura göndərilən sonrakı qüvvələr buraya gizli yollarla gəldilər. Çünkü Almanıya onların buraya göndərilmələrinə və ümu-



Qafqaz İsləm Ordusunun Azərbaycanda xilaskarlıq missiyası

miyyətə, Bakıya girmələrinə icazə vermir. Bunun da əsas səbəbi Bakıda bir çox qüvvələrin maraqlarının toqquşması idi. Birinci növbədə, bolşeviklər istəyirdilər ki, Bakıda möhkəmlənsinlər və sovet hökumətini qurşunlar. Bundan əlavə, ingilislərin de burada maraqları var idi. Onlar da Bakını tutmağa cəhd göstəridilər. Bütün bunlara baxmayaraq, Göyçay döyüşündən sonra Bakıya iki isitiqamətdə yürüş təşkil edildi. Türkiyə qoşunları Azərbaycana gəlməsəydi, Azərbaycan heç vaxt öz sərhədləri daxilində müstəqilliyi bərpa edə bilməyəcəkdi. Çünkü ordumuz yox idi, siyasi qüvvələr arasında pərakəndəlik hökm sürdü. Azərbaycanın əsas gelir mənbəyi neft idisə, o da rusların əlində idi.



میڈیات مشریعہ
میانل اردوستان بوولو نیلی پاش قوماندی مکتب حربی تشریف ایدرکن ...

BAKİ BOLŞEVİK-ERMƏNİ DAŞNAKLARINDAN AZAD EDİLDİ

Nuru paşa Osmanlı qoşunlarının qüvvələndirilməsi və yeni yaranmış Azərbaycan Milli Ordusunun formalasdırılması məqsədi ilə 1918-ci il avqustun 13-de əmr verdi. Bu əmre əsasən, ordu quruculuğu işlərinin tənzim və idarə olunması Qafqaz İsləm Ordusuna həvale olundu. Bakı ətrafindakı kəndlərin əhalisi səfərbər edildi. İkinci Bakı həcumunda şəhəri tamamilə xilas etməyi planlaşdırın Nuru paşa Şərq orduları qrupundan da yaradı. Sentyabrın 9-da Süleyman İzzet

beyin komandanlığı ilə göndərilən kömək dəstələri Qafqaz İsləm Ordusu ilə birləşdi. Sentyabrın 10-da Qafqaz İsləm Ordusu komandanı Nuru paşa və Şərq orduları qrupu komandanı Xəlil paşa cəbhə xəttini nəzərdən keçirdilər. 1918-ci il sentyabrın 14-de gecə həcum əmri verildi. Bakının müdafiə xəttini yarmaq üçün 5-ci Qafqaz diviziyası qərbdən həcumə keçdi. Qısa müddət ərzində, düşmənin birinci və ikinci müdafiə xətləri yarıldı. Sallaqxana və "Salyanski kazarma"-dan həcumə keçməyə hazırlanmış düşmən artilleriya zərbələri ilə darmadağın edildi. Həcumun əsas qəhrəmanı olan 56-ci alay Bakının strateji yüksəkliklərini əla keçirərək, dağıniq halda qaçan erməni, rus və ingilis

əsgərlərini şəhərə doğru sıxışdırıldı. Onlar Qırmızı düşərgədə müqavimət göstərməyə çalışıslar da, burada da davam getirə bilmədilər. Artıq axşama doğru şəhərin qərbindəki möhəllələr düşməndən azad edilmişdi. Sentyabrın 15-i günortaya qədər davam edən əməliyyat nəticəsində, erməni və rusların müqaviməti tamamilə qırıldı və təslim olmaqdən başqa çarələri qalmadı. Sentyabrın 15-de Bakıdan 5-ci Qafqaz diviziyasının qərar-gahına gələn iki nəfərlik heyət şəhərin təslim olunduğunu bildirdi. Sentyabrın 16-da şəhər Qırmızı Qışla adlanan yerde (indiki Metbuat prospektindən keçən ərazi) Qafqaz İsləm Ordusunun rəsmi keçidi oldu. Rəsmi keçid Nuru paşa, Xəlil paşa, Əliağa Şıxlinski, Həbib bəy Səlimov, Azərbaycan parlamentinin və hökumətinin bir sıra üzvləri iştirak edirdilər. Bundan sonra adları çəkilən şəxslər, qonaqlar və qoşun hissələri şəhərə daxil oldular. Bütün xalq küçələrə çıxaraq Qafqaz İsləm Ordusunun qalib qoşunlarını salamlayırdı. Nuru paşa Hürriyyət meydanına (indiki

Sahil bağı) toplaşmış xalq qarşısında geniş nitq söyləyərək, Bakıda nəzarətin Azərbaycan Xalq Cümhuriyyətinə verildiğini bildirdi.

Bəli, müsəlman Şərqinin ilk müstəqil dövlətinin ərazi bütövlüyünü təmin etmək məqsədilə yaradılan Qafqaz İsləm Ordusu 2500 km yol qət edərək, mübarizəyə qoşuldu və məqsədine nail oldu. Bakı bolşevik-erməni daşnaklarından azad edildi. Bu mübarizədə on minlərlə insan şəhidlik zirvesinə yüksəldi. Təkcə avqustun əvvəllerində sentyabrın 15-dək Bakı uğrunda gedən döyüslərde 5-ci Qafqaz diviziyası 1130-dək şəhid vermişdir. Ümumiyyətə, Qafqaz İsləm Ordusu iyunun ortalarından sentyabrın 15-dək Azərbaycanın azadlığı uğrunda döyüslərde 4 mindən çox əsgər və zabit şəhid vermişdi. Bu döyüslərdə Azərbaycan könüllü dəstələrinin de itkiləri kifayət qədər idi. Onlardan 1336-sı Türkiye vətəndaşı idi. İndi həmin tarixdən bir əsr ötür. Beləliklə, Türkiye və Azərbaycan hərbi əməkdaşlığı bolşevik-daşnak ittifaqının törediyi dəhşətli cinayətlərin qarşısını aldı. Azərbaycan dövlətçiliyi xilas edildi. 1919-cu ilin sentyabrında indiki Şəhidlər Xiyabanında türk şəhidlərinin xatiresinin ebediləşdirilmesi üçün möhtəşəm bir abidənin özüli qoyuldu. Təəssüf ki, 1920-ci ilin bolşevik çevrilişi bütün şəhidlərə ümumxalq məhəbbətinin ve minnətdarlığının simvoluna çevrilənləri olan bu abidənin tikintisinin başa çatmasına imkan vermedi. Həmin abidənin tikintisi, nəinki dayandırıldı, hətta türk və türkçülük sözü rəsmi yasağı çevrildi. Tarix isə, sübut etdi ki, Türkiye və Azərbaycan əməkdaşlığı möhkəmdir, əbədidir.

Nəzakət ƏLƏDDİNQIZI

1992-ci ilin noyabr ayının 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında siyasi həyata vəsiqə almış YAP-in fəaliyyətdə olduğu 26 il ərzində partiyamız milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçı qismində çıxış etmiş, ümummilli ideyaları özündə ehtiva edən səmərəli fəaliyyəti ilə xalqın dərin inamını qazanmışdır. Böyük strateq qarşıya qoyduğu ali məqsədlərə doğru irəlilə-yərkən yalnız daxili inamına, yüksək intellektinə və parlaq zəkasına deyil, həm də ictimai ehtimada əsaslanmış və ən böyük dəstəyi xalqdan almışdır. Dahi Öndər Heydər Əliyev döhəsinin Yeni Azərbaycan Partiyasının programında ifadəsini tapmış dövlətçilik strategiyası son 25 ildə bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyyinin qorunub-saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söyklənmüşdür. Bu müddətdə hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması, milli təhlükəsizlik və xarici siyaset problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər, bütünlük, müstəqillik amilinin praktiki surətdə bərqrər olmasına yönəlmüşdür. Bütün bunlar ilə cəmiyyətdə Yeni Azərbaycan Partiyasına olan ictimai inamı, ehtimadı daha da gücləndirmiş, daha da qəcələzəm etmişdir.

YAP Suraxani rayon təşkilati 25 ildir ki, respublikanın ictimai-siyasi həyatında feal iştirak edir, qazandığı uğurlarla YAP-a və ölkəmizə xidmet göstərir. Sevindirici hədir ki, ölkəmizdə keçirilən prezident seçkilərində iqtidarı partiyası olan YAP-in Prezidentliyə naməzləri Ulu Öndər Heydər Əliyev və Cənab İlham Əliyev ölkə seçicilərinin böyük ehtimadını qazanmış və müstəqil dövlətimizin tərəqqisine, onun dünyada tanınması üçün var qüvvələri ilə çalışmışlar. Yeni Azərbaycan Partiyası Suraxani rayon təşkilatının üzvləri fəaliyyət göstərdikləri 25 ilde fəxrlə deyiblər ki, ölkəmizdə keçirilən bütün prezident, parlament, belediyyə seçkilərində və referendum-ümumxalq səsverməsində olduqla fəal iştirak etmiş, rayon təşkilatımız yüksək peşəkarlıq nümayiş etdirmiş, dövlət rəhbərinə və sevimli partiyalarına sədaqətləri ilə seçilmişlər.

Uğurlarımıza sevinmeyən, dövlətçiliyimizin əleyhinə çıxan, milli maraqlarımıza xeyanet edən müxtəlif qüvvələrə və ayrı-ayrı siyasetbazlara qarşı qətiyyətli mübarizə aparan rayon təşkilatının fəalları, xüsusilə de gənclərimiz sosial şəbəkələrdə xüsusi feallıqları ilə seçilir, dövlətimiz, Prezidentimiz və YAP-a qarşı çıxanlara tutarlı cavablar verirlər. 2018-ci il Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyev tərəfindən Azərbaycanda "Azərbaycan Xalq Cumhuriyyəti İli" elan edilmesi ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası Suraxani rayon təşkilatı Xalq Cumhuriyyətinin 100 illiyini rayon ərazisində təntənəli suretdə keçirilməsi ilə əlaqədar olaraq, silsilə tədbirlər planı hazırlanıb həyata keçirmişdir.

Yeni Azərbaycan Partiyası Suraxani rayon təşkilatı, öz növbəsində, həm də sosial yönümlü tə-

Yeni Azərbaycan Partiyasına ictimai inam və ehtimad daha da güclənir

"YAP Suraxani rayon təşkilatı 25 ildir ki, respublikanın ictimai-siyasi həyatında feal iştirak edir, qazandığı uğurlarla YAP-a və ölkəmizə xidmət göstərir"



Vüqar Seyidov,
Yeni Azərbaycan Partiyası
Suraxani rayon təşkilatının
sədri

birlərdə feal iştirak edir. Fəaliyyətinin 25 il ərzində partiya feallarımız Milli Ordumuzda xidmet edən əsgərlər, Şəhid Ailələri ilə, Qarabağ Mühəribəsi Əlliələri və Veteranları, Böyük Vətən mühəribəsi veteranları, rayonumuzda yerləşən 2 sayılı Uşaq Evinde tərbiyə alan uşaqlarla çoxlu sayıda tədbirlər keçmiş, aztəminatlı və yataq xəstələri olan YAP üzvlərinə maddi-mənəvi dəstək göstərmişdir. Yeni Azərbaycan Partiyası Suraxani rayon təşkilatı 25 ildir ki, respublika-

nın ictimai-siyasi həyatında özü-nəməxsus yer tutmuşdur. Təşkilatımız, fəaliyyəti dövründə rayon ərazisində Ulu Öndərin bizə göstərdiyi yoldan dönmədən, Onun siyasi kursuna sadıq qalaraq, Möhtərem Cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin tövsiyə və tapşırıqlarına sözszüz eməl edərək, ölkəmizin çiçəklənməsi və tərəqqisi namənə çalışmışdır.


Azərbaycanda iqtisadiyyatda böyük uğurlar əldə edilməkə ya-naşı, ölkə daxilində siyasi stabillik və vətəndaş həmrəyliyinə də nail olunub. Beynəlxalq aləmdə Azərbaycan bu gün tanınan, yüksək reytingə malik olan dövlətlərdən biridir. Prezident İlham Əliyevin ölkəmizin müstəqillik dayaqlarını möhkəmləndirməkə bağlı fəaliyyəti yeni müstəviyə yüksələrək, Azərbaycanın beynəlxalq nüfuzu daha da artı, müttefiqlik əldə etmək istəyən ölkələrin sırasına yeniləri əlavə olundu. Müasir Azərbaycanın inkişafında və beynəlxalq reytinginin, müsbət mənada, artmasında Heydər Əliyev Fondu-nun və onun rəhbəri, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın danılma-z xidmətləri vardır. Yeniləşən Azərbaycanda təhsilə yanaşma və müasir standartlara uyğun elm və səhiyyə ocaqlarının inşası, vətəndaşların rifah halının yüksəlməsi-

ne yönelik fəaliyyət fondun əsas qayəsidir. Xüsusiələ, fondun təşəbbüsü ilə yaradılan "Xocalıya ədaləti" beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən ənəmlı addımlardandır. Təsadüfi deyil ki, məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub. Bütün bu fəaliyyət Ulu Öndərin siyasetinə sadıqlı-yın nümunəsidir. Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi də, məhz Heydər Əliyevin zəngin ictimai-siyasi irlisinin davam etdirilməsinin, ideyalarının yaşamasının, Ümummilli Liderin siyasi kursunun uğurla davam etdirilməsinin neticəsidir. Bu ideyalar Azərbaycanın özü qədər əbədi olacaq, xalqımızın gələcək inkişaf yoluna işiq salacaq. Yeni Azərbaycan Partiyası Suraxani rayon təşkilatının çoxsaylı partiya üzvlərini və rayon təşkilatımızın uğurlarına sevinən hər kəsi 25 illik yubiley münasibəti ilə səmimi qəlbən təbrik edir və Ulu Öndər Heydər Əliyev yolunun davam etdirilməsində Prezident İlham Əliyevin ətrafında siyasi əqidəmizlə, əməli fəaliyyətimizlə bir-ləşərək, vəhdətdə olmağa səsləyi-rəm.

"Nar"-dan sosial şəbəkələrdə üstün müşətəri xidmətləri

"Nar" sosial media vasitəsilə öz abunəçilərinə müşətəri xidmətləri göstərən ən böyük yerli telekomunikasiya şirkətlərindən biridir. Belə ki, mobil operatorun abunəçiləri sosial şəbəkələrdən istifadə etməkla bir çox xidmətlərdən (tarifin dəyişilməsi, internet paketin artırılması, yeni xidmətlərə abuna olma və ya abunəliyin dayandırılması, nömrələr üzərində əməliyyat, gələn zənglər və mesajlar haqqında ətraflı məlumat, telefon, ruter və digər cihazların ayarlarının sazlanması, texniki problemlərin həlli, endirim kampaniyaları, keçirilən müsabiqə və tədbirlərdə iştirak və s.) yararlanıa bilirlər.

Sorğuların 25%-i ilk dəqiqədə, qalan müraciətlərinin 83%-i isə ilk 10 dəqiqə ərzində cavablandırılır. "Nar" abunəçiləri "Facebook", "Twitter" və "Instagram", eyni zamanda, elektron poçt və onlayn-çat vasitəsilə öz suallarını ünvanlaşdırır və qısa müddətdə cavab alırlar. Ümumi müraciətlərinin 81%-i "Nar" in "Facebook" səhifəsinə gəlir.



Abunəçilər, bir qayda olaraq, hər hansı bir sual yarandıqda çağrı mərkəzinə müraciət edirlər. Lakin "Nar" abunəçilərinə alternativ olaraq mobil operatorun sosial media səhifələrində də yüksək-keyfiyyətli xidmət göstərilir. İstifadəçiləri maraqlandıran suallar qısa müddət ərzində mobil operatorun sosial media komandası tərəfindən cavablandırılır. Abunəçilər vaxtlarına qənaət edərək istənilən zaman və məkanda "Nar" məhsul və xidmətlərinə dair sorğularına ətraflı cavab ala bilirlər. Bunun üçün onlayn müşətəri xidmətinə müraciət etmək yetərlidir.

Qeyd edək ki, rominqde olan abunəçilər də "Nar"-in bu unikal fürsətindən faydalansırlar. "Nar" öz abunəçilərinin ünvanlaşdırılmış müraciətləri operativ şəkildə cavablan-

dırmağa davam edir. Mobil operatorun müşətəri xidmətləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar. "Azerfon" şirkəti ("Nar" ticaret nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ticaret nişanı Azərbaycanın zəngin mədəni və tarixi irlisinin çağdaş həyatla bağlılığını rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan artıq abunəçiye yüksəkkeyfiyyətli xidmət göstərir.

"Məhərrəm ayı ərafəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən kompleks tədbirlər həyata keçirilib"

Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyavuş Heydərov Məhərrəm ayının başlanmasına ilə bağlı "Səs"ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu güne qədər həm yerli icra hakimiyyətləri, həm də hüquq-mühafizə orqanları ile birlikdə maarifləndirici tədbirlər təşkil olunub. "Dövlət Komitəsi tərəfindən, hər il olduğu kimi, bu il de tədbirlər planı işlənib-hazırlanıb", - deyən S.Heydərov dini icmalar, din xadimləri, eyni zamanda, dindarlarla da müvafiq təbdirlərin görüldüyüni diqqətə çatdırıb: "Məhərrəm ayında bütün mərasimlərin qanunvericilik çərçivəsində təşkilinə uyğun keçirilməsinə çalışırıq. Bildiyiniz kimi, Qafqaz Məsələmanları idarəsinin Qazılar Şurası Məhərrəm ayı ilə bağlı verdiyi Fətvəda da Məhərrəm ayının dini qaydalara və dövlətin qanunlarına uyğun keçirilməsinin vacibliyi bildirilib. Əzadərləq məclisləri ictimai asayış mane olmadan yalnız məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə keçirilməli, sına açmaq və zəncir vurmaqla qan çıxarmaq kimi hərəkətlərə yol vermək olmaz. Təbii ki, müqəddəs məkanlarda Kərbəla şəhidlərinin şənинə xütbələr oxunmalıdır. Qafqaz Məsələmanları idarəsinin fətvəsində göstərilən tövsiyələrə əməl olunmalıdır".

S.Heydərov Aşura Günü dərs vaxtına təsadüf etdiyini bildirək, məktəblilərin bu mərasime qatılmasının məqbul hesab edilmədiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq bəndinə, eləcə də, "Təhsil haqqında" qanunun tələblərinə əməl edilməlidir.

Nəzakət ƏLƏDDİNQIZI



Lügəti mənəsi, "haram", "qadağan edilən" olan Məhərrəm, bir ay kimi bərəkət, bolluq, yaxşılıq, xeyir, fayda, əmin-amanlıq, barışq və əhdələşmə simvoludur. Bu ayın ilk günləri təzə ilin başlanğıcı olduğundan, müsəlmanlar yeni ilin xeyirli və bərəkətli olması üçün dua edər, görüləcək yaxşı işlər niyyət edilib planlaşdırırlar.

Hicri təqviminin ilk ayı olan Məhərrəm ayı dörd haram (müqəddəs) aylardan biridir. Qurani-Kərimin "Tövbə" süresinin 36-ci ayesində Allah-Taala buyurur ki, "Həqiqətən, Allah yanında ayların sayı göyələri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikdir. Onların dördü (rəcəb, zülqədə, zülhicce və məhərrəm) haram aylarıdır. Bu, doğru dindir. Ona görə də həmin aylarda özünüzə zülm etməyin". Məhərrəm ayı, Peyğəmbərimizin Məkkədən Mədineyə hicrət etməsi hadisəndəki bir çox dərslərini xatırladır. Bütün bunlar bizlərə Hicri təqviminin başlıca əhəmiyyətini anlamaqda yardım edir. Həmçinin, hicrət hadisəsinin, islamın inkişafında mühüm bir addım olmasına yada salmaqdə da fayda vardır. Tarix boyunca islam, hicrətdən faydalayıb və bir çox qitələrdə islamın mövcud olması və inkişaf etməsi, oraya hicrət edənlərin səyləri və Allah yolunda çalışanların səyləri sayesində olub.

Allahı xatırlamaq üçün, onun göndərdiyi peyğəmbərlər və keçmiş ümmətlərə dair müqəddəs Quranda olan hekayətlərdən ibret götürmək lazımdır. Peyğəmbərimizin vəfatından illər sonra Aşura Gününe təsadüf edən faciədən, Kərbəla epizodundan qəhrəmanlıq dərslərini, səbər və mətnət nümayiş etdirməyi öyrənməliyik. Quranda əsası olmayan ağlaşma və zəncir vurmaq kimi bəzi adət-ənənələri davam etdirməkdən çəkinməliyik. Çünkü bunu nə Allah, nə də onun Rəsulu buyurmayıb.

Məhərrəm ayındakı hadisəni ya ifrat, ya da təfrītə varanlar, onun dini və dünyəvi əhəmiyyətini zədələyir

Əzalara vurmaq, qan çıxarmaq, özünə zülm etmək və buna bənzər digər hallar, nə Peyğəmbərimiz, nə onun əhli-beyti, nə də digər səhabələr tərefindən edilməyib və edilməsi də tövsiye olunmayıb. Biz müsəlmanlara düşən, Aşura Gününe xeyir və fəzilətindən faydalanaq və Peyğəmbərimizin keçirdiyi kimi bu günü faydalı şəkilde keçirməyə çalışmaq olmalıdır. Bununla yanaşı, Peyğəmbərimizin ezzət nəvəsi Hüseynin zalımlar tərefindən şəhid edilməsi hadisəsinin də bu mübarek günə təsadüf etmesini xatırlamalı və Allah yolunda canlarını fəda etmiş önderləri xeyirlə anmalı, lakin dində əsası olmayan, xurafat əməl və inanclardan da, pis adətlərdən, uydurma ayinlərdən də uzaq olmalıdır.

Məhərrəm ayının Aşura Günü Məhəmməd Peyğəmbərin nəvəsi imam Hüseynin iman və islam dininin saflığı uğrunda şəhid olduğu, babasının və atasının ucaltdığı etiqadi qoruduğu gündür. Bəziləri bu hadisəni ya ifrat, ya da təfrītə vararaq, onun dini və dünyəvi əhəmiyyətini zədələyir. Hadisəni sırf matəmə çevirənlər unudurlar ki, islam mövhumat deyil, elm və saleh əməl vəhdətidir. Bu vəhdətin qayəsini rəbbin bəyəndiyi əməllər uğrunda biganəlik yox, mübarizə təşkil edir. Təfrītə varanlar isə, bu fəlsəfəni cılızlaşdıraraq, onun mahiyyətinə xələl getirdiklərini belə dərk edə bilirlər.

Məhərrəm ayının ibret dərsləri



*Nə Allah, nə də onun
Rəsulunun buyurmadığı,
Quranda əsası olmayan adətlərə
və ayinlərə son qoyulmalıdır*

Məhərrəm ayının mərasimləri və ayinlərin tarixi

İslam uğrunda mücadilə niyyəti ilə 72 nəfərlik kiçik bir dəstə ile Kufəyə yollanan imam Hüseyn dəstəsi ilə birləikdə 680-ci il oktyabr ayında Mərəya düzündən, yəni indiki Kərbəladan keçəndə, Yezidin gönderdiyi 4 min nəfərlik qoşun onları mühəsirəyə alır. Məhərrəmlik ayının 10-cu günündə, məhz həmin yerde məşhur Kərbəla hadisəsi baş verir. Kərbəla sözü belə sonradan bu hadisə ilə əlaqədar olaraq yaranır. Mənəsi isə "Kerb", yəni hüzn və "bəla" sözlərindən ibarətdir. Aşurada, məhz bu hadisəyə, yəni imam Hüseynin öldürüləsine yas saxlayırlar. Bu günü yas saxlayanlar, bununla əlaqədar olaraq, bəzi ayinlər icra edir və hətta yuyunmaq, sabundan istifadə etmek kimi qadağaların vacib olduğunu güman edirlər. Bəs bu, qadağalar, bu adətlər haradan gəlir, hardan qaynaqlanır? Dinin tələbidir, yoxsa cahillikdir? İslam dini şəhidləre yas saxlamağı tövsiyə edir və onlarla özlərinə zəncir vurmalarına icazə verirmi?

Göründüyü kimi, bu ayinlər, bu adətlər islamdan çox uzaq bir məfkurədir. Bu adətlərin dinimizin tələbi ilə, bir sözə, heç bir əlaqəsi yoxdur. Əger qadağalar, həqiqətən də, dinin tələbinə uyğundursa və Quranda öz əksini tapırsa, həmin qadağalara tekce Məhərrəm ayında deyil, hər zaman riyət etmek tələb olunur və yalnız bu

ayda qadağaların tətbiqi dinə saxtakar baxışın göstəricisidir. Şəhidlərin xatirəsi islamda əziz sayılır, onlar uca tutulur, amma zəncir vurmaq, qan çıxarmaq kimi adətlər islam fəlsəfəsinə yaddır. Özüne zəncir vurmağın, əzələrini incitməyin, qan çıxarmağın nə İmam Hüseyn üçün faydası var, nə də İmam Hüseyn kimi Peyğəmbər tərbiyəsi görmüş şəxsiyyət heç vaxt belə bir addımı rəva görməzdə. Peyğəmbər tərbiyəsi görmüş adam özündən sonrakı insanların özlərinə belə ziyan vurmalarını istəməzdə. Görünür, İrəndən köçürülmə islam anlayışı indiye qədər cəmiyyətə ancaq cəhələt və nadanlıq yayılması üçün əsas alətə çevrilib.

Məsələ burasındadır ki, bəzən Allah necə tələb edirən deyil, insanlar necə isteyirəsə elə də edirlər. Əzalara xəsərət yetirmək, vurmaq, saç yolmaq, qan çıxarmaq xoşlanmaz. Zülm etmək, qan tökmək islam əxlaqına ziddir. İfrata varmaq belə müsəlman əqidəsinə uyğun deyil. Səbr etmək isə, dinimizin en vacib tövsiyələrindəndir. Həzərət Cəbrayıl Peyğəmbərimizə nəvələri Həsən və Hüseyn barədə xəbər də vermişdi. Bütün islam aləmi üçün nümunə olan Məhəmməd Peyğəmbər ilahi təqdirinə hansı münasibətdə idi? Belə olan halda, insanların şəhidləri andıqları zaman ifrata varmalarına, öz əzələrinə xəsərət yetirmələrinə, özlərinə zülm vermələrinə, saç yollamalarına, qan çıxarmalarına nə ad qoymaq ola? Bu əməllərə dini don geyindirmək mümkündürmü? Oksinə, bu ayinlərin, bu adətlərin dinin tələblərinə zidd olduğunu nəzərə alsaq, həmin adətlərə, ayinlərə meyillilər nə qədər günah işlətdiklərinin

fərqindədirlermi? Heçmi çəkinmirlər və heçmi qorxmurlar belə ziddiyətə görə? Axi "Həşr" surəsinin 7-ci ayesində buyrulur ki, "Allah size nəyi getirdi, onu alın. Sizi nədən çəkindirirə, ondan çəkinin və ondan qorxun".

İbadətlə ayinlər və adətlər eyni deyil

Məhərrəm ayında, Aşura Günündə İran ideologiyasını yeridən adətlərə, ayinlərə meyilli insanlar, birmənalı şəkildə, dərk etməlidirlər ki, ibadətlə ayinlər və adətlər eyni deyil. Ayinlərin icra edilməsi, adətlərə riyət olunması heç də ibadət deyil. İbadət Allahın əmrlərinə uyğun edilsə, adət-ənənələri, ayinləri insanlar sonradan yaratdığı təqdirdə, bunlar ibadətlərə aid ola bilməz. İmam Hüseyn üçün saxlanılan hüzn, deyilen mərsiye, qan çıxarma ibadət deyil, ayinlərdir. Bunlar İranın özündə belə eyni şəkildə keçirilmir. Türkiyədə də bir başqa cür keçirilir. Azərbaycanın daxilində belə bunlar tamamilə fərqlidir. Məhərrəmlik hadisələri Gəncədə, Lənkəranda və Bakıda necə yaşanır? Məsələn, Gəncədə şərbət verilirsə, Lənkəranda həmin gün evdən çıxılmaz. Bəzi yerlərdə yuyunmaq belə qadağa hesab olunur. Sual olunur: ibadət Quranda əmr olunur və hər ərazi üçün müxtəlif deyilsə, bu halda, ərazi üzrə biri-digərindən fərqli nə həmin ayinlərə ibadət demək olarmı? Əgər bu ibadət deyilsə, onda həmin ayinlərin keçirilməsi nə dərəcədə vacibdir və buna nə kim lizum var?

Həmin mərasimlərə kimlərin geldiyi də sirr deyil. Adətən, darda qalan, sıxıntı içərisində olan, ehtiyacı olanlar bu mərasimdə olduğunu şahidiyik. Daha çox niyyətli insanların nəzir-niyaz etdiyini də müşahide edirik. Həmin gün məscidə gedənlər, bir sözə, nəzir-niyaz niyyətlidir. Halbuki ibadət əhli məscidə ibadət niyyəti ilə ilə ilə bir dəfə, 12 ayın cəmi bir ayı ərzində deyil, hər gün, ən azından, hər cümlə günü gedir. Bu da, öz növbəsində, təsdiq edir ki, Məhərrəmlik ayının, Aşura Günündən mərasimləri ibadət hesab oluna bilməz və bunlar adətlər sırasındadır.

Radikalizmə meyilli insanların bu müqəddəs ayda vəziyyətdən sui-istifadə cəhdləri, neinkı islami baxımdan, ümumiyyətə, insanlıq, vətəndaşlıq normaları çərçivəsində də qəbul edilməzdir. Dövlət daxilində radikal əməllərə imza atan, yaxud belə bir niyyəti olan insan islam məfkurəsinə sahib ola bilməz. Radikalizm meyilli insanların vətəndaşlıq məsuliyyəti sual altındadır. Ölkə daxilində radikal meyilli insanların bir şeyi dərk etmək məcburiyyətindədir ki, dövlət olduğu zaman onlar vətəndaşdırılar, vətəni olmayanın vətəndaşlığı də ola bilməz.

Məhərrəm ayında dini ocaqlarda məclis keçirmekle məhdudlaşmadıqdan sonra, elm və təhsil ocaqlarında - mədəniyyət sarayları, kitabxanalar, ali təhsil müəssisələri, muzeylər və sairə obyektlərdə de elmi-nəzəri konfranslar təşkil etmək, din xadimləri ilə görüş keçirmək yerinə düşərdi. Kütləvi informasiya vasitələrinin, televiziya və radionun, qəzet və jurnalların, internet saytlarının öhdəsinə daha böyük məsuliyyət düsür. Fanatizm və radikalizm qarşısının alınması üçün ziyalılar dini maarifçiliyi gücləndirməli, dinin teməl əsasları haqqında məlumatlar verilməlidir. Bildirilməlidir ki, din tarixinde baş veren onlarla hadisə var və bunları dinin əsası kimi göstərənlər onun əsas yolundan uzaqlaşdırmaq niyyəti gündənlərdir.

Uca Allahın, bizləri bu gözəl gündən faydalanan bəndələrinə etməsini diləyərək, bol-bol dua etmək isə, en başlıca etməli olduğumuz əməllər sırasındadır.

Inam HACIYEV

11 sentyabr 2018-ci il

Ölkəmizdə ən müasir yol infrastrukturunu qurulur

Ölkə başçısının Sərəncamı ilə Zərdab rayonunun Zərdab-Qaravəlli avtomobil yolu tikintisinə dövlət büdcəsindən 1,32 milyon (bir milyon üç yüz iyirmi min) manat ayrılib

Bu gün ölkəmizin inkişaf edən iqtisadiyyatı ölkəmizin simasının başdan-başa dəyişməsinə səbəb olub. Bu nəzərəçarpacaq dərəcədə olan dəyişiklikdə Azərbaycanın beynəlxalq standartlara cavab verən magistral yollarını vurğulamaq lazımdır. İndi ölkəmizin yolları Avropanın ölkələrinin yolları ilə müqayisə olunacaq dərəcəyə çatıb. Bu sahəyə dövlət tərəfindən ayrılan diqqət avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmini artırıb.

"Ölkəmizin hərtərəfli inkişafı üçün yol infrastrukturunu da böyük rol oynayır" - deyən Prezident İlham Əliyev yolların tikintisi məsələlərinin daim diqqət mərkəzində olduğunu vurğulamışdır: "İlk növbədə, magistral yollarndan, ondan sonra şəhərlərarası, daha sonra kəndlərarası, kənddaxili yollardan başladıq. Bu gün bu proses geniş vüset almışdır. Hər bir rayonda yol layihələri icra edilir".

Bu gün Azərbaycanda dövlət büdcəsi hesabına en müasir yol infrastrukturunu qurulur. İrimiqyas-



İ layihələr icra olunur. İndi ister paytaxt Bakıda, isterse de bölgələrdə uzanan müasir yollar, ümumilikdə, ölkə əhalisinin təhlükəsizliyini və rahatlığını təmin etmekle yanaşı, regionların sosial-iqtisadi inkişafına da təsir göstərir. Azərbaycan Prezidentinin Sərəncam və göstərişlərinə əsasən, ölkəmizin hər yerinde paytaxtimizda, eləcə də, regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin, yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına ayrılan diqqətin nəticəsidir ki, avtomobil yol şəbəkəsi ge-

nişlənir, infrastruktur təzələnir və müasirleşir. Bu yaxınlarda Cənab İlham Əliyevin Şəmkir rayonunun Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu tikintisi ilə bağlı imzaladığı Sərəncamı ile yetmiş bir min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu tikintisine dövlət büdcəsindən 4,8 milyon (dörd milyon səkkiz yüz min) manat ayrılib. On bir min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi - Navahı-Pirsaat avto-

mobil yolu tikintisine isə dövlət büdcəsindən 3,8 milyon (üç milyon səkkiz yüz min) manat ayrılib.

Azərbaycan Respublikası Prezidentinin bu günlərdə isə Zərdab rayonunun Zərdab-Qaravəlli avtomobil yolu tikintisi ilə bağlı imzaladığı Sərəncamına əsasən, yeddi min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Zərdab-Qaravəlli avtomobil yolu tikintisine dövlət büdcəsindən 1,32 milyon (bir milyon üç yüz iyirmi min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyine ayrılib. Dövlət başçısının bir-birinin ardınca bu sahə üzrə imzaladığı sərəncamları regionlarımıza sürətli inkişafına, ən əsası isə, xalqın sosial rifahının yüksəldilməsinə və rahatlığının təmininə öz töhfəsini verməkdədir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasetin tərkib hissələrindən biri olan müasir yol infrastrukturunun yaradılması istiqamətində mühüm nailiyyətlə əldə olunub və bu gün də layihələrin icrası uğurla davam etməkdədir.

Nəzakət ƏLƏDDİNQIZI



Gədadan bəy olmaz!

RƏFIQƏ

Bəli, gədadan heç də bəy olmaz! Özü də bu sözü elə bəylik iddiasında olan dağidıcı xisələti müxalifətlər deyib. Bu bir ifadəni müsavatçı öz başqa-nına deyib. Daha dəqiq de-sək, qəbul etmədiyi başqanına... İndi eks-spiker Rəsul Quliyev müxalifət düşərgəsindəkilərə "badbaxt" deyəndə, ağız bütürdüñüz. Gördü ki, düzəlmək əvəzinə, özünüyü "bəy" adlandırsınız, okeanın o tərəfində necə əsəbləşib, gözünü yumub, ağzını açdı... "Bu gədalar məskənidəkilar nə vaxtdan "bəy" olublar? Gərək bəyza-dəlik insanın qanından gel-sin"- ifadəsini işlədərək, biz-zat Arif Hacılinin qanına şübhə ilə yanaşib: "Xalq müqəvvava və gədalara heç vaxt dəs-tək olmayıb və ola da bilməz. Kimə dəstəkdən söhbət gedir? Xalq müxalifətə müqəvvva kimi baxır. Məgər mən mü-qəvvaya dəstək verə bilərəm-mi?! Çünkü seçici müxalif partiyinin adını eşidən kimi, gözünün qabağında onun boş-boş danışan gədəsi canlanır, dəha "bəy'i yox".

R.Quliyev Müsavatın hazırlıq janınnı A.Hacılini tənqid edərək, onun, nəinki başqan, heç müavin olmaq potensialının da olmadığını bildirib: "Bir halda ki, İsa Qəmbər başqan odasını özündə saxlayıb, istədiyi vaxt Müsavatın qərargahında toplantı keçirirse, belə olan halda, Arif kimə gədə kimdir? Cavab bellidir - müqəvvva. Neca deyərlər, fakt ortadadır və olduqca kobud görünür. Müsavatda başqan dəyişib, İ.Qəmbər döneni bitməyib. Müsavatda baş verən son olaylardan sonra partiyənin sırazi üzvlərinin halına acıyıram. Sözün əsl mənasında, mənim Müsavatın sırazi üzvlərinə yazığım gəlir, bir ambisiyoz insana görə partiyalarını itirirler".

R.Quliyevin sözlərinə görə, bu insanlar görmədikləri, hətta eşitmədikləri işlərdən saatlarla danışır bilərlər: "Bu tip adamlar ona heç kimin qulaq asmadığına, artıq dediklərindən bezdiklərinə fikir vermədən "bəy" deyəcəklər, çünkü çörəkləri ondan çıxır. Bu tip insanlar Arif kimə gədənilən tapşırıqına əməl edəcək. Çünkü A.Hacıli başqan dəyişil, başdan o məsələdir".

R.Quliyev sonda belə bir mesaj da göndərərək bildirib ki, bax, məsələ bu qədər bəsittir: "Uzun illərdir ki, mən nəyi sübuta yetirməyə çalışıram? Elə bunları daa, başqa nəyi ki?! Sübut etməye çalışıram ki, "bəy-bəy" deməklə, "bəy" olmursan. Siz elə gədəsiniz ki, gədə! Vəssalam! Nə isə, çox vaxtnızı alıb, sizləri yormaq istəməzdim. AXCP barədə də gələn dəfə. Əger gələn dəfəyə AXCP sağ-salamat çıxa bilsə...

İsmayıllıda Təhsil Bayramı keçirilib

Məkələ, rayon təhsilinə göstərdiyi qayğıdan, Lahicin timsalında İsmayıllı ziyalılara, alimlərinə və elm adamlarına verdiyi qiymətdən danışır. Bildirib ki, müəllimlərin əməyi yüksək netice verir və ali məktəblərə qəbul olunanların sayı ilbələ artır. Şagirdlərin vətənpərvərlik, azərbaycançılıq ruhunda, milli-mənəvi dəyərlər əsasında tərbiyəsinə daha ciddi yanaşmasını, təlim və tərbiyənin uğurlarının bir-birini tamamlamasının vəcibliyini vurğulanıb.

Qardaşlaşmış şəhərlərin nümayəndələri adından Belarus Respublikasının Nesvij rayonunun İcrayıyyə Komitəsinin sədri Lazyuk Valeriy Mixayloviç bayram iştirakçlarını təbrik edib, İsmayıllının sosial-iqtisadi inkişaf-

finda eldə olunan nailiyyətlərdən danışır.

Millet vəkili Tahir Kerimli çıxişında bildirib ki, İsmayıllı təhsil sisteminin ildən-ilə artan uğurları sevindirici haldır: "Təhsilin inkişafı, rayonun yüksəlişi, bilavasitə onunla bağlıdır ki, Cənab Prezident İlham Əliyevin Sərəncam, tapşırıq və tövsiyələri rayon rəhbərliyi tərəfindən məsuliyyətlə icra olunur.

Tarix elmləri doktoru, MTRŞ-nın sədr müavini Qafar Cəbiyev tələbələri təbrik edib, onlara kamil mütəxəssis olmaqdır, ölkəmiz üçün vacib olan elmlərə yiyələnməkdə, Azərbaycan tarixini dərinlənmişdə, milli-mənəvi dəyərlərə yiyələnməkdə nailiyyətlər arzulayıb, Azərbaycan və İsmayıllı tarixinə, arxeo-

logiyaya həsr olunmuş kitablarıni Vasif Əsədova ərməğan edib. 37 nəfər 600-dən yuxarı bal toplayan tələbəyə millet vəkili Novruz Aslanovun adından hədiyyə verilib.

Valideyn Aqil Nemətovun, işə qəbul zamanı imtahanda respublikada en yüksək bal toplayanlardan biri (59,3) Aytac Ziyadxanlının, 6 sayılı məktəbin direktoru Qalib Bəşirovun, YAP rayon təşkilatı gəncləri birliliyin sədri, gənc müəllim Qönçə Ağazadənin, müsabiqə qalibi Sure Mehdiyevin, 30 sayılı Ağdam tam orta məktəbinin direktoru Zahid Namazovun çıxişları dinişənilib. Bayram tədbiri xoş əhvali-ruhiyyə ilə başa çatıb.

ZÜMRÜD

"Yatmış gözəl" baleti Eldar Əliyevin quruluşunda təqdim ediləcək



Bakıda anadan olan E.Əliyev Bakı Xoreoqrafiya Məktəbini bitirib, 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-in "Ballet Internationale" truppasına rehberlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. E.Əliyev 2016-ci ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorye səhnəsini baş baletmeyəsi təyin olunub. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.

Sentyabrın 12-də Sankt-Peterburg Dövlət Akademik Mariya Teatrının Primorye səhnəsində P.Çaykovskinin "Yatmış gözəl" baleti nümayiş etdiriləcək. AZERTAC teatrın saytına istinadla xəbər verir ki, xoreografiyası Marius Petipann (1818-1910) olan balet Konstantin Sergeyevin (1910-1992) və Eldar Əliyevin redaktəsində təqdim olunacaq. Səhnə əsərinin nümayışı Marius Petipannın anadan olmasının 200 illiyinə həsr ediləcək. Baletin Primorye səhnəsində premyerası 2017-ci il mayın 26-da olub.

"Siyasi məhbəs" labirinti: bir irəli, iki geri

"Siyasi məhbəs" siyahısı hazırlayan "5-ci kolon" təmsilçilərinin sosial şəbəkələrdəki qarşılardırması gərginləşir

Aşağıdakı sözü qurtaranda, "yərim-yarım" deyir. Dağıdıcı müxalifət döşərgəsində qarşılaşlıq yaratmaq üçün mövzu olmayıanda, başlayırlar "siyasi məhbəs" qovğasına. Bəzi müxalifət funksionerlərinini və "hüquq müdafiəçiləri"nin aktiv rol aldığı bu yarışda tərəflər bir-birinə üstün gəlmək üçün bütün arsenallarını səfərbər ediblər. Vətənə, xalqına satqınlıqda ad çıxaran erməni xisəltli "hüquq müdafiəçisi"ndən Xədica İsmayıllı 128 nəfərə qarşı 103 nəfərlik siyahısını ilə bağlı ittihamlarını irəli sürməkdən usanır və bildirir ki, bu ikitirəlik Əli Kərimli tərəfindən salınması ortaya atılıb.

Xədise İsmayıllı: "Əli Kərimli ağılsız ambisiozdur"

X.İsmayıllı he-sab edir ki, bu işlərin başında "ağılsız ambisioz" adlandırdığı Ə.Kərimli dayanır. AXCP və "Milli Şura"nın açıq mətnlə 128 nəfərlik siyahını dəstekləməsi, Kərimlinin nəzarətində olan "Azadlıq" qəzetində Xədiciçilin 103 nəfərlik siyahısının "iqnor" olunması, eyni zamanda, öten müddət ərzində, hər iki tərəfə yaxın olan adamların dilindən səslənən fikirlər, belə qənaətə gəlməyə əsas verir ki, 128 nəfərlik siyahının təbligatına qollarını çırmalayanlar, məhz Ə.Kərimlinin sıfırlığını yerinə yetirirler. Eyni zamanda, 103 nəfərlik siyahı müəllifləri Ə.Kərimli və Leyla Yunus tandeminin siyahısının qeyri-peşəkarmasına, əsaslandırılmamış məlumatlar əsasında hazırlanması yönündə ictimai rəy formalasdırmağa çalışırlar".

Qarşılıqlı söz duelinin əsas ünvanı qismində isə sosial şəbəkələr çıkış edir. Odur ki, öten həftə ərzində, tərəflərin bir-birlərinə ünvanlıqları sert ittihamlara diqqət yetirməkdə fayda var. Bu, həm də "siyasi məhbəs" davasının alt qatında yatan səbəbləre işq tutmaqdə yardımçı olur.

Əlməmməd Nuriyev: "Siyasi məhbəs" mövzusu uzun illərdir Azərbaycanda spekulyasiya mənbəyinə çevrilib"

Konstitusiya Araşdırma Mərkəzinin sedri Əlməmməd Nuriyev sözügedən məsələ ilə bağlı bildirib ki, siyahı saxta və yalandır: "Siyasi məhbəs" mövzusu uzun illərdir ki, Azərbaycanda spekulyasiya mənbəyinə çevrilib. Müstəqillik illərindən bu gənə qədər satqınlar və işbazlar bu məsələdən məhərətlə istifadə edirlər. "Siyasi məhbəs" siyahıları hazırlamaqla həm özlərinə yeni maliiyyə mənbələri, qrant bazarları elədə edirlər, həm də özlərini bir sira beynəlxalq təşkilatlara tanıtmağa çalışırlar. Bunların yeganə məqsədi öz şəxsi maraqlarını təmin etməkdən ibarətdir. Eyni zamanda, Azərbaycanda kənarda olan bəzi siyasi mərkəzlərin sıfırışlırları yerinə yetirməkdir. Çünkü bəzi siyahılarla Azərbaycan dövlətinin imicini maksimum dərəcədə zədələməyə çalışırlar və onlar siyahılarında adamlar real cinayət törməsi şəxslərdir. Bununla bağlı məhkəmə-

Rəfiqə HÜSEYNOVA

nin qərarları var. Azərbaycan qanunvericiliyi və qoşulduğu beynəlxalq Konvensiyalar bize kifayət qədər imkan yaradır ki, insanlar qanunda nəzərdə tutulmuş vasitələrlə öz hüquqlarını müdafiə edə bilsinlər. Əgər doğrudan da, onlar təqsirsizdirlər, həm daxili, həm də beynəlxalq müdafiə vasitələrindən istifadə edə bilərlər. Bir çoxları bu imkandan istifadə edir".

Ə.Nuriyev, həmçinin, vurğulayıb ki, Azərbaycan dövləti harada olmasından asılı olmayaraq, öz vətəndaşına diqqətə yanaşır: "Həzirdə Azərbaycanda cəzanın humanistləşdirilməsi istiqamətində çox ciddi addimlar atılır. Cənab Prezidentin 10 fevral 2017-ci il tarixli Sərəncamı əsasında Azərbaycan Respublikasının Cinayet Məcəlləsində 300-dən artıq dəyişiklik baş verdi. Bu dəyişikliklər nəticəsində, minlərlə şəxs azadlığa çıxdı və ya cəza müddəti dəyişdirildi. Cəzadan, şərti olaraq, vaxtından əvvəl azad olunma institutunun təkmilləşdirilməsi ilə bağlı Ədliyyə Nazirliyi yanında qrup fəaliyyət göstərir. Həmin qrupun təqdimatları əsasında məhkəmələr işlərə baxıb. Son 4 ilə 7 min-dən artıq şəxs cəzadan, şərti olaraq, vaxtından əvvəl azad olunub və ya cəzası yüngüləşdirilib. Bu proseslər geniş miqyasda gedir. Amma her kəs bilməlidir ki, törendiyi cinayət əməlinə görə, cəza labüddür. Daxili və xarici qüvvələrin məhkəmələrə təsir göstərməsi isə Azərbaycanda heç vaxt baş verməyib və verməyəcək. Ona görə də, kimin necə "siyahi" tətib etməsi yox, məsələyə ədalətlə yanaşması əsasdır".

"Siyasi məhbəs" alverçisi Leyla Yunus satılıb və satmaqda davam edir

Bütün bunları baxmayaraq, həyəsizliyi ilə özünü gündəmdə saxlayan, Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlığı sübətə yetirilərək həbs olunan, Azərbaycan dövlətinin humanistlik göstərərək azadlığa buraxdığı "siyasi məhbəs" alverçisi Leyla və Arif Yunusların Brüsselde Avropa Parlamentinde insan hüquqları ilə bağlı keçirilən konfransda iştirak edərək, Azərbaycanda insan hüquqlarına göz yumulduğunu və Avropa İttifaqını bununla bağlı sanksiya tətbiq etməkdə ittiham etse də, onun qarayaxmaları nəzər-diqqətdən kənarda qalıb. Atalar demişkən, "haqq nazılər, amma üzülməz". Çünkü Azərbaycan xalqına yuxarıdan aşağı baxan, bu dilde yalnız söyüş söyen, şərəfini, ləyaqətini maddiyyata satan və ermənilərlə iş birliyini gizlətməyən L.Yunusun Vətəne xəyanət əməlliəri, ölkəmizdən kənarda da artıq tənqid olunur.

Bu yerde sual yaranır: L.Yunus kimilərin Azərbaycan dövlətinə və xalqına bu qədər kini-küdürü ilə nifrəti nədən irəli gelir? Sözsüz ki, bu, bir reallıqdır ki, xarici qüvvələrin iç üzü, məhz bu cür şəxslərin hərəketlərində və danışqlarında üzə çıxır. Əster Leyla və Arif Yunuslar, isterse də, X.İsmayıllı, R.Mirqədirov kimilərdə Vətən sevgisi olsaydı, onlar satqın və xəyanət yolu tutmazdalar. Əlbəttə, bütün bunların cavabını hamı yaxşı bilir. Dağıdıcı müxalifət satqınları çirkin mübarizələrini kiminə ayağına yazmağa cəhd edənlərin özleri də dərək edirlər ki, bu absurd iddiaları sabun köpüyündən başqa bir şey deyil və cəmiyyətdə ciddi qəbul olunmur, elə qondarma "siyasi məhbəs" siyahıları kimi.

Rəfiqə HÜSEYNOVA

"Gürcüstan uzun müddət Ermənistanın təhdidlərindən əziyyət çəkib



Mehri dəmir yolunun fəaliyyəti Rusiya-Ermənistan münasibətlərinin en böyük müəmməsidir. Hər iki dövlət bir-biri ilə strateji münasibətlərə can atlığı bildirir. Bunu SIA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, iki ölkə arasında yüksək dövriyyəsini artırmağa hazır olduğunu dəfələrlə bəyan edir: "Reallıqda həm strateji əlaqənin davamlığı, həm də yüksək dövriyyəsinin artırılması üçün

ən əlverişli kommunikasiya vasitesi SSRİ dövründə fəaliyyət göstərmiş Moskva-Tehran dəmir yoludur. Bu yol o zaman SSRİ üçün mühüm hərbi-strateji əhəmiyyəti var idi. İranın Ermənistan və Azərbaycan sərhədində keçən Mehri dəmir yolu həmin strateji əhəmiyyəti yene də daşıya biler və ya daşıyır. SSRİ dövründə Ermənistana yüklerin 80 faizi bu yolla daşındır. Digər yollarla müqayisədə bu həm coğrafi, həm də digər parametrlər üzrə ən tehlükəsiz yol idi.

Ermənistana İran, Türkiye və Gürcüstan ərazisi vasitəsilə nəqliyyat-kommunikasiya əlaqələri qurmaq mümkündür. Rusiya da nəzəri cəhətdən bu əlaqələrdən istifadə edə bilər. Amma Rusyanın Türkiye və İran ərazisi vasitəsilə kiçik strateji müttəfiqi olan Ermənistana etibarlı nəqliyyat əlaqəsi qurması mümkün deyil. Türkiye və İran istenilən anda Ermənistana qarşı digər maraqlarını reallaşdırmağa başlayarlar.

Gürcüstan ərazisindən Ermənistana nəqliyyat-kommunikasiya əlaqəsinə Rusiya tərəfdən baxıqdır ən azı 3 faktor diqqətdən kənarda qala bilmir:

I. Qərb Ermənistana Rusiya arasında davamlı ciddi əlaqədə maraqlı deyil. Ona görə istenilən anda Gürcüstan öz ərazisində Ermənistana gedən yolu nəzəretini Qərbi vərə bilər.

II. Gürcüstan uzun müddət Ermənistən təhdidlərindən əziyyət çəkib. Ermənistəni tehlükəsiz qoşuya çevirmək üçün Gürcüstanın əlinə şans düşüb. Rəsmi Tbilisi bu şansdan hökmən istifadə etməlidir.

III. Gürcüstan ərazisində nəqliyyat xətlərinə qarşı terror hadisələrinin baş verməsini heç kim istisna edə bilməz. Ermənistən təbii ki, bu terror hadisələrini Türkiye və Azərbaycanla əlaqələndirəcək.

Ermənistən Dağılıq Qarabağ məsələsində sağlam təhlil və düşüncədən məhrum olduğu heç kime sirr deyil. 90-ci illərdə daşnaklar üstün rola malik olarkən Mehri dəmir yolunu Azərbaycanın işgal olunmuş ərazilərindəki və Ermənistən daxilindəki hissəsinə yerlə-yeksan etdilər. Hətta dəmir yolu keçdiyi torpağı 1 metr qazib atılar.

Rusyanın Mehri dəmir yolu laqeyd münasibəti ciddi şübhələr yaradır. Bu vaxtadək heç bir Rusiya rəsmisi və ciddi siyasetçisi Mehri dəmir yolu ağılmış mövzusu barədə birçə kəlmə de fikir bildirməyib. Belə alınır ki, Ermənistən və Rusyanın bir-biri ilə əlaqələri qurmaq barədə dediyi fikirlər blefdır. Reallıqla əlaqəsi olmayan məsələdir. Rusiya ilə Ermənistən arasında əlaqələr güclü kommunikasiya vasitələrini diktə edir. Mehri dəmir yolu fəaliyyətə başlaması Rusyanın Cənubi Qafqazda mövqeyini xeyli möhkəmləndirir və Qərb üçün əlçatmaz edir. Ona görə Mehri dəmir yolu fəaliyyətə başlamasını Rusiya ilə Ermənistən arasında münasibətlərin səmi-miliyinin testi kimi başa düşmək olar. Əgər bu 2 dövlət bir-birinə kələk gəlmirsə, Mehri dəmir yolu fəaliyyətə başlanması üzərində foklanmalıdır. Yox əger hər birisi Dağılıq Qarabağ tənzimlənməsinin yubanmasında özlərinin destruktiv maraqlarını reallaşdıracaqlarına ümidi edirərsə, bu halda Mehri dəmir yolu indiki vəziyyətdə qalmalıdır".

Ceyhun RASIMOĞLU

Qabil Hüseynli: "Paşinyanın boşboğazlığı özünə qalacaq"

Ermənistən baş naziri Nikol Paşinyanın Moskva-da Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ münaqışısı ilə bağlı verdiyi açıqlamalar sərsəmlikdir və heç bir reallığı eks etdiyim". Bunu SIA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, bütün dünya Dağılıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanır: "Ermənistən baş naziri Moskvada Azərbaycanın Dağılıq Qarabağ bölgəsini öz təsvüründə Ermənistən bir hissəsi hesab etməsi absurddur. Azərbaycan öz ərazisində imtina edən deyil. Hələ ki, sülh danışçıları gedir. Tezliklə ərazilərimiz işgaldən azad olunacaq və Paşinyanın boşboğazlığı özünə qalacaq".



Bu dərmanlar Azərbaycanda da olacaq



Səhiyyə Nazirliyi "Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı"nı genişləndirib. SIA-nın məlumatına görə, Səhiyyə Nazirliyi Kollegiyasının qərarı ilə "Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı"na 2 yeni dərman adı əlavə edilib. Həmin dərmanlar Mestinon (beynəlxalq patenləşdirilmiş adı Pyridostigmine bromide) və Kalium xloriddir (beynəlxalq patenləşdirilmiş adı Potassium chloride 7,5%). Bu əlavələr edildikdən sonra siyahıdakı dərman adlarının sayı 103-e çatdırılıb.

11 sentyabr 2018-ci il

Məlum faktdır ki, dağdıcı xıslətli müxalif partiya sədrlerinin əksəriyyəti bu və ya digər formada xarici anti-Azərbaycan qüvvələrə bağlıdır. Onlardan maliyyə və saiti alır və qarşılığında pozucu əməllərə cəhdlər göstərir. Bunu sübut edən kifayət qədər misallar göstərmək olar. Sadəcə, Müsavat fəali Əfqan Mütarlıının və AXCP-nin sədr müavini Gözəl Bayramovanın Gürçüstdən külli miqdarda maliyyə vasaitini qaçaqlıqlı yolu ilə Azərbaycana keçirməyə cəhd edən zaman sərhədkeçid məntəqəsində saxlanımları bütün şübhəli məqamları aydınlaşdırmaq gətirmiş olar.

Artıq məhkəmə sözügedən şəxslərin xarici fondlardan alınan maliyyə və sitinin Azərbaycanın dağdıcı müxalifinə çatdırılmış olduğunu sübut edib. Bu cür real faktlarla yanaşı, daha bir sübuta yetirilən fakt "REAL" partiyasının sədri İlqar Məmmədovun xarici maraqlı dairələre bağlı olmasıdır. Məsələ bursındadır ki, İl.Məmmədov xarici dairələrlə iş birliyində olduğunu gizlətmir. Baxmayaraq ki, qanunvericiliyin tələblərinə görə, siyasi partiyaların xarici ölkə vətəndaşları ve ya təşkilatları, fondları ilə münasibətləri fonunda, tapşırıqlar almaq, maliyyə yardımçıları istemek qadağandır. Bu cü hallara yol verənlər cinayət məsuliyyəti daşıyırlar. Ancaq İl.Məmmədov hələ həbs edilməmişdən əvvəl xarici ağaları qarşısında üzərine çox ciddi öhdəliklər götürdüyündən, şüursuz şəkildə qanunlara qarşı çıxmışdır. Təbii ki, bu cür hallar davamlı xarakter daşıyarsa, ona qarşı tədbirlər görüləcəyi şübhəsizdir. Millət vəkili Aydin Mirzəzadə de bizimlə səhbətində bildirdi ki, "REAL" partiyasının sədri İl.Məmmədovun çağırışları və fəaliyyəti qanuna zidd olarsa, onda buna görə, o, yenidən cavab verməli olacaq: "Azərbaycan demokratik ölkə olduğunu görə, o, istənilən mövqədən çıxmış edə bilər. Onun xarici dairələrə münasibətləri və yaxud kimin siyasi tapşırığını yerinə yetirməsini isə zaman göstərəcək".

Araz Əlizadə: "Vaxtilə o da hamı kimi normal insan id"

Həbsdən humanizm göstərilərək azad edilməsini lazımlıca qiymətləndirmeyib, "dədəm mənə kor deyib, gəlib-gedəni vur deyib" məsəlinə əsaslanaraq, siyaset yürütməsi, təbii ki, başıqlana bilməz. Yeni terrora çağırışlar səsləndirmək, hədələyici bəyanatlarla çıxış etmək qanunlara meydan oxumaq deməkdir. Bu halda qanun öz sözün mütləq deməlidir. Çünkü "cinayət cəzasız qalanda, yeni cinayətlər tördülə bilər" prinsipi yaddan çıxmayan aksiomadır. Yəqin ki, belə davam edərsə, İl.Məmmədov yenidən məhkəmə qarşısına çıxarılmış olacaq. ASDP sədri Araz Əlizadə isə, bizimlə səhbətində hər vəchle sübut etməye çalışmışdır ki, İl.Məmmədovun ağılında problemləri olan şəxsdir: "Vaxtilə o da hamı kimi normal insan id. Ancaq Amerika səfirliliyinə işə düzələndən sonra başı xarab oldu".

Azerbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə bildirib ki, İl.Məmmədov siyasetdə uğur qazana bilməyəcək: "İl.Məmmədovun liderlik etməye nə eqli potensialı var, nə de onun xarakterik imkanı var ki, liderlik etsin. Müəyyən bir qrupun, belə deyək ki, Amerika Səfirliliyinin nəzarəti altında

İlqar Məmmədov yenidən məhkəmə qarşısına çıxarıla bilər

Onun terrora çağırışı və hədələyici bəyanatları bunu deməyə əsas verir



olan bir qrupun lideri ola bilər. Çünkü o gənclərin çoxu Amerikada təhsil alıb, müəyyən bir Qərb dəyərlərini, Amerikanın dəyərlərini mənimseməş adamlardır. Diqqətle fikir versək, onlar da artırmır, elə bir qeyri-adi dərəcədə gücləri, potensialları da yoxdur" S.Cəlaloğlu İl.Məmmədovun ABŞ-in Azərbaycandakı səfirliliyi tərəfindən təlimat və tapşırıqlar aldığı bildirib. Qeyd edib ki, İl.Məmmədovun təşkilatçı olması, lider olması ilə bağlı fikirlər mifdən başqa bir şey deyil.

AXCP-"REAL" qarşıdurması yeni mərhələdə

Bu arada diqqətçəkən məqamlar dan biri de odur ki, İl.Məmmədovun təklifsiz və gözlənilməden meydana çıxıb müxalifət adından iddiyalı çıxışlar etməsi müxalifət düşərgəsində bir növ zələzələ effekti yaradıb. AXCP sədri Əli Kərimli, Müsavatın indiki və keçmiş başqanları, eləcə də, digərləri bütün qüvvələrini səfərber edərək, İl.Məmmədova öz yerini göstərməyə çalışırlar. Ə.Kərimlinin və A.Hacılının trollarının səsli şəbəkələr vasitəsi ilə İl.Məmmədova şəbədələr "qoşmaları", bəzən isə "toy" tutmaları, məhz amansız döyüşün başlanması ilkin əlamətləri hesab oluna bilər. Düzdür, əvvəller də virtual sekillərdə cəbhəçi-realçı üzvləri və onların saxta profiləri trolluq edərək, öz sədrlerinin digərindən üstün olduğunu müxtəlif vasitələrlə cəhdərər göstəriblər. Sosial şəbəkədə keçirilən sorğuda Ə.Kərimli İl.Məmmədova uduzağlığını dərk etdiyindən, tanımadiqları şəxslərə mesaj yazaraq, onlardan "like" dilənlərlər. Bütün bunlar "REAL"çıların gözündə yayınmayıb. "REAL"ın

katibi Facebookda status paylaşıraq, Ə.Kərimlini və onun ətrafında olanları təhqir edib: "Sosial şəbəkələrdəki mənasız və elmi olmayan sorğularla belə uduzmağı həzm edə bilməyənlər isə sözüm odur ki, bu yanaşmanız təhlükəli və yanlışdır. Əks-fikir səsləndirənlər sizin üçün həmən "satqın", sosial şəbəkələrdə sizə səs verməyənlər isə, həmən "trol" olur. Dəhşətli, məməkət üçün faciəvi düşüncə tərzidir və sizləri daha çox marginallaşdırır və dar bir gruba çevirir".

Xatırladaq ki, İl.Məmmədov AXCP sədri Ə.Kərimli ilə yanaşı, Müsavatın keçmiş başqanı İl.Qəmbərə qarşı da daş atmağı unutmayıb. Bildirib ki, İl.Qəmbər öz şəxsi maraqlarını milli maraqlardan üstün tutur. "Bir şeyi xatırladı. "Wikileaks" təzə-təzə üzə çıxanda, baxmışdım ki, görəsən, Amerika səfirliliyinin məxfi sənədlərində adım hansı kontekstlərdə çəkilir. 30 dəfə adıma rast gəldim. Onun 1/3-i addır Qarabağ münaqişəsinə, 1/3-i regiondakı geosiyası duruma, 1/3-i isə ölkədə demokratik dəyişikliklər mövzusuna. Başqa siyasilərin göstəricilərinə də baxdım. Məsələn, Isa Qəmbərin adını 50 dəfə çəkiblər və ondan yalnız 1, ya da 2 dəfə Qarabağ münaqişəsi kontekstində, o da öteri. Bu adamın başı kürsü davasına elə qarışıb ki, bir nömrəli milli mövzunu tam unudub. Önəmli o deyil ki, sən diplomatlarla səhəbetin haqqında hansı məlumatlar yayırsan: Onların səninlə səhəbet haqqında yazdıqları daha önemlidir. Hər halda, bu dəfə məzmunu görə Müsavat başqanını qınamıram: Adam düzünü yayıb, Qarabağ yene qaldı kənarda".

Bir sözlə, tərəffərəsi qarşıdurma əvvəller də olub. Sadəcə, budefəki qarşıdurma "bu hənanın o hənadan olmadığını" göstərir. Çünkü İl.Məmmədov daha açıq formada Ə.Kərimliyə və A.Hacılıya, eləcə də, İl.Qəmbərə qarşı iddialar, bəzən isə təhqirəm ifadələrə səsləndirir. Bu isə, müxalifətin "boss"ları tərəfindən asanlıqla həzm edilə bilər. Ona görə də, geniş şəkildə hücuma keçiblər. Deməli, qarşıda bizi yeni və daha maraqlı siyasi tamaşalar gözləyir.

i.ƏLİYEV

Neftçalada oğurluq etdikləri evləri yandırılmış dəstə üzvləri saxlanılıb

N eftçala rayon sakini Rəşad Səlimov rayon polis şöbəsinə müraciət edərək yaşıdığı evdən 100 manat və 4 min manat dəyerində qızıl-zinət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri neticəsində həmin cinayəti törətməkdə şübhəli bilinen rayon sakınları Eldar Tağıyev, Ramin Rüstəmov və qardaşı Taleh saxlanılıblar. İstintaqın gedisiində dəstə üzvlərinin cari ilin iyul-sentyabr aylarında rayonda dəha beş evdə oğurluq etdikləri məlum olub. Dəstə üzvləri oğurluğa daxil olduğu evlərdən ikisini izi itirmək məqsədilə yanğınlıqlar. Oğurluq yolla əldə edilən qızıl-zinət əşyaları isə satılıqla dəstə üzvləri arasında bölündüb. Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırılmalar davam etdirilir.



Siqaretlərin gömrük nəzarətindən gizlədilməklə keçirilməsi cəhdinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZERTAC-a bildirilib ki, daxil olan əməliyyat məlumatı əsasında Gürcüstan'dan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21070" markalı avtomobil "Qırmızı Köprü" gömrük postunda saxlanılıb və gömrük baxışdan önce, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmişdir. Lakin yoxlama neticəsində avtomobilin salonunda olan gödəkənin içərisindən və vətəndaşın üzərindən 2 min 800 əded "Marlboro" markalı sinqət aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

"İlqar Məmmədov da Əli Kərimli kimi başı xarabın biridir"

Təhmasib Novruzov: "REAL" sədri bir qədər hay-küy qaldırıb- susacaq"

- Təhmasib bəy, İlqar Məmmədov iddiə edir ki, müxalifətin aparıcı və güclü partiyası yalnız "REAL"dir. Bəs digər partiyalar?



- Hər halda, hər bir siyasi qurum özünü başqaların dan güclü hesab edir. Amma İlqar Məmmədov hələ siyaset alımıne yeni atılmağa başlayır. Onun indiyə qədər olan fəaliyyətini siyasi fəaliyyət adlandırmaq mümkün deyil. Siyasetçi üçün başlıca şərt elektorat toplamaq, başına insan yiğməq və cəmiyyətin rəğbetini qazanmaqdır. İl.Məmmədov bu yolda yeni addımlamağa başlayır. İndiyə qədər özünü müxalifət adlandıran siyasi təşkilatların heç biri bu günə qədər nəyə isə nail ola bilməyiblər. Yəni siyasi aləmdə heç bir uğur qazana bilməyiblər. İl.Məmmədov da onlardan biridir.

- İlqar Məmmədovun belə iddiəli bəyanatlar səsləndirməsi, sizə, nədən qaynaqlanır?

- Artıq xaricdəki qüvvələr müxalifət düşərgəsində fəaliyyət göstərən qüvvələrin heç nəyə nail olmayacağıını görürənlər. Yəni Əli Kərimli, Isa Qəmbər və digərlərindən də əllerini üzüblər. Belə olan halda da, yeni bir qüvvə axtarışındadırlar. Bu yeni qüvvə də yenice həbsdən çıxmış İl.Məmmədovdur. Bir sözlə, xarici qüvvələr artıq Ə.Kərimliyə və İl.Qəmbərdən əllerini üzüb, rusca desək, İl.Məmmədova stavka edirlər. Amma bu, real faktır ki, İl.Məmmədovda Ə.Kərimli kimi başı xarabın biridir.

Sözünü, dənişğini bilməyən "REAL" sədri bir qədər hay-küy qaldırıb, susacaq.

- İlqar Məmmədovun özünü və rəhbərlik etdiyi partiyanı aparıcı partiya kimi təqdim etməsi AXCP və Müsavatın ona qarşı rəqib gözü ilə baxmasına gətirib çıxmayacaq ki?

- İster AXCP, isterse də Müsavat bu gün elə bir qüvvə malik deyillər ki, hər hansı bir partiyaya rəqib gözü ilə baxaraq, o partiyaya nəyə isə dikte edə bilsinlər. Bu baxımdan, Əger İl.Məmmədova xaricdə olan bezi qüvvələr dəstək verəcəklərse, onda müxalifət düşərgədə, müvəqqəti de olsa, öne keçə biləcək. Xarici qüvvələrin dəstək verdikləri İl.Məmmədov, təbii ki, AXCP və Müsavatdan da güclü olacaq.

- Demək oları ki, müxalifət düşərgəsində yeni partiyalararası qarşıdurmanın əsası qoyulacaq?

- Təbii ki, müxalifət düşərgəsində yeni qarşıdurmanın əsasının qoyulacağı gözləniləndir. Çünkü xarici qüvvələrin ayırdığı maliyyəni əlde etmək üçün müxalif partiyalar bir-birinə güzəştə getmədən mübarizə aparacaqlar. Bu isə yeni qarşıdurmaya yol açacaq. Yəni el arasında deyildiyi kimi, cörəyinə bais olmuş adamlara, ister istəməz. Düşmən gözü ilə baxacaqlar. Bu baxımdan, bu rəqabetin və qarşıdurmanın güclənəcəyi gözləniləndir. Amma istənilən formada xaricdən, konkret olaraq, kimə maliyyə vəsait ayrılaqsas, kimə köməklik olunacaqsas, bu siyasi fəaliyyətdə o da digərlərindən üstün olacaqdır.

GÜLYANƏ

XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan ziyalıları qadın hüquqları haqqında

Qadın azadlığı məsələsi ve təhsili Azərbaycanın qabaqcıl nümayəndələrini daima dərin-dən düşündürən mühüm məsələlərdən olmuşdur. XIX əsrin sonu XX əsrin əvvəllerində ölkədə azadlıq hərəkatının ümumi yüksəlişi ilə bağlı bu məsələ daha da aktuallaşdı. Sədaqət Qəhrəmanova yazır: "XIX əsrin 60-70-ci illərindən başlayaraq Azərbaycanın qabaqcıl insanları, öz xalqının oyanışı uğrunda mübarizə apararək onun maariflənməsi, böyük nəslin təriyəsi, məişətin sağlamlığını təmin edilməsi məsələlərinin qadının azadlığı problemi ilə, birmənalı şəkildə, bağlı olduğuna qəti əmin idilər.

Təsadüfi deyil ki, bu məsələ XX əsrin əvvəllerində xalqın sosial həyatının digər vacib məsələləri ilə bir sırada duraraq, bir-birinə eks olan iki qüvvənin-qabaqcıl və mürtece qüvvələrin mübarizesinin mərkəzində durdu. Belə ki, "Füyuzat" və "Şələlə" jurnallarının ətrafında mürtece - krelikal (dini) ideologiyanın nümayəndələri toplaşmışdı, müsəlman ruhanılar də onları birləşmişdi. Qadınlara münasibətde onların siyasetinin xətti, qadının qapalı və cəmiyyətdən tecrid olunmuş şəkildə mövcud olmasını təsdiq etmələri idi. Azərbaycan ziyalılarının mütərəqqi hissəsinə gəldikdə isə, bu qüvvələr də "Molla Nəsrəddin" jurnalı və onun redaktoru Cəlil Məmmədquluzadənin ətrafında cəmleşmişdi. Qabaqcıl, demokratik mədəniyyətin nümayəndələri sırasına mürtece qüvvələrin ideyalarına, xüsusən də, əməllərinə qarşı barışmaz mövqe tutan, bütün insanları qadın azadlığı uğrunda mübarizəyə səfərbər edən M.Ə.Sabir, Ömer Faiq, Ə.Haqqverdiyev, M.S.Ordubadi, Əliqulu Qəmküsər və b. aid etmək olardı.

"Molla Nəsrəddin" jurnalının səhifələrində tez-tez qadın azadlığı məsəlesi ətrafında müzakirələr aparılır, mütərəqqi Azərbaycan ziyalıları bu vaxta qədər qadın azadlığı yolunda qoyulmuş bütün sünü maneələrin yox edilməsi tələbi ilə çıxış edirdilər.

Cəlil Məmmədquluzadə (1869-1932) özünün "Əhməd bəy Ağayevə cavab", "Molla Cəfərqulu", "Bubu-bu", "Filosoflar", "Dörd yüz qız", "Adəmin qabırğası", "Məqsəd", "Mirzə Fətəli Axundov və qadın məsəlesi" adlı və b. məqalelərində, bir tərəfdən, qadınlara kölə vəziyyətinə yaşamalarına tərəfdar olanları ifşa edir, digər tərəfdən isə, qadınlara qapalı və tecrid olunmuş halda yaşamalarının müsəlmanların əqli və mənəvi həyatına vurduğu ölçüyə ziyani açıb göstərirdi.

Qadınlara qapalı tərzdə yaşamasının guya cəmiyyətin əlaqəli dayaqlarının möhkəmləndirilməsinə xidmət etməsi kimi fikrin əsas tərədarlarını C.Məmmədquluzadə xüsusi amansızlıqla ifşa edir. Bu cür təsəvvürləri daha sərt tərzdə təqnid edən mütəfəkkir çoxsaylı misallarla sübut edirdi ki, qapalılıq əlaqəti te-

mizliyə və safliyə xidmət etmir, əksinə, əlaqə pozğunluğun əsas səbəblərindən biri kimi çıxış edir. Bununla əlaqədar olaraq, o, çoxarvadılılığı və siyə nikahını ciddi və əsaslaşdırılmış təqnid atəşinə tuturdu. Müsəlman Şərqində qadının taleyi C.Məmmədquluzadəni həmişə düşündürdü. Onun mütqəddəs arzusu Şərq qadının şəriət buxovlarından, xurafat zəncirlerindən, herəm-xanalarda mehkum edilməkdən, qara çadranın zülmətindən azad etmək, sonra da azad edilmiş bu qadını tərbiyə etmək, ona doğru yolu göstərmək, öz vəzifələrini dərk etməyə kömək etmək, qadın qarşısında duran tələbləri anlamağa yardımçı olmaq, analıq borcu dərsini vermək, uşaqların təriyəsinin ne olduğunu izah etmək idi ki, başı bələli Şərq qadını ayılsın və tarix səhnəsinə qədəm qoyaraq bəyan etdir: "Mənim də bu dünyada yaşımağa ixtiyarım var! Çünkü bundan sonra mən - Şərqin azad qadınıyam".

O, qadınlara azadlığı uğrunda mübarizəni ən mühüm mənəvi və vətənpərvəlik borcu hesab edirdi.

S.Qəhrəmanova göstərir ki, ailə və qadına münasibət məsəlesi Nəcəf bəy Vəzirovun (1854-1926) bədii əsərlərində geniş təhlilini tapmış ən mühüm mənəvi məsələlərdən dir.

Nəcəf bəy Vəzirov burjuva-mülkədar ailələrində baş verən mənəvi tənəzzülü özüne xas olan sərrastlıqla görə bilirdi. O, cəmiyyəti müşahidə edir və görürdü ki, ailə münasibətlərində nikah bağlayan şəxslərin bir-birinə təbii meylli deyil, kobud maddi haqq-hesab, alver və fayda kimi amillər hökmranlıq edir. O, hemçinin, burjuva və mülkədar ailələrinin əlaqəsizliyi yayan yuvalara əvərləşməsini də görürdü.

Buna görə də, yazıçının bütün pyeslərində ailə və qadın məsələlərinə toxunması təbii idi. Özünün bədii əsərlərində, məhz kobud maddi haqq-hesab, sərvət əldə edilmesi və var-dövlətə sahib olma kimi meyillərə aludəciliyi, nikah münasibətlərinin sövdələşmə və alver predmetinə əvərləşməsini olduqca düzgün, realisticəsinə açıb göstərirdi.

Nəcəf bəy Vəzirov ailəyə belə münasibətə, kişilərin qadınlara qarşı kobudluğuna, ağa-kəniz əlaqəsinə, nikah bağlanarkən və ömr-gün yoldaşı seçerkən hər cür alçaq maddi xeyir güdülməsinə qarşı coşqun etiraz edirdi.

Başqa maarifçilər kimi, o da yaşıdığı dövrde Azərbaycanda geniş yayılmış çoxarvadılıq, qızların qaçırlılması, maddi səbəblər üzündə qocaların gənc qızlara, demək olar ki, qız uşaqlarına evlənmələri kimi hadisələri özünün ifşa edici və amansız təqnidinin hədəfinə çevirdi.

Ulu Öndər qadınlara haqqında oforizmində demişdir:

"Ana həyatın başlangıcıdır.

Ana olan hər bir qadın dönyaının ən xoşbəxt məxluluqdur.

Hər birimiz anaya borcluyuq və hər bir qadın da ana olmaqla fəxr etməlidir.

Anaya hörmət, hər bir insanın ana qarşısında borcunu yerine yemək etməsi kimi fikrin əsas tərədarlarını C.Məmmədquluzadə xüsusi amansızlıqla ifşa edir. Bu cür təsəvvürləri daha sərt tərzdə təqnid edən mütəfəkkir çoxsaylı misallarla sübut edirdi ki, qapalılıq əlaqəti te-

tirmek onun ali vəzifəsi olmalıdır.

Ana dilimiz müstəqil Azərbaycanın və Azərbaycan xalqının ən böyük milli sərvətidir.

Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir. Öz ana dilini bilməyən adamlar şikət adamlardır.


Təbiət dünyani dəyişdirirken, cənnəti qadınlə əvəz etdi. Biz kişilər cənnət haqqında düşünməməliyik. Cənnət - qadınlardır bizim yanımızdadır.

S.Qəhrəmanovanın qeyd etdiyi kimi, M.T.Sidqinin (1854-1903) də mənəvi tərbiyədə ailənin roluna dair əhəmiyyətli fikirlər vardır. Onun fikrincə, ailə insanın əlaqəsi simasiyi müəyyən edir. Aile insanların mənəvi keyfiyyətlərinə görə birbaşa məsuliyyət daşıyır. Uşaq törmək valideynlərdən böyük hünər tələb etmir, belə ki, heyvanlar da nəsil artırmağa qadirdirlər. O yaxırkı ki, valideynlərin həqiqi xidməti, məhz uşaqların tərbiye edilməsindədir. M.T.Sidqi uşaqların ailə təriyəsinin təkmilləşdirilməsinin zəruri olduğunu dəfələrlə vurğulamışdır.

Deyilənlər baxımdan M.Ə.Sabirin (1862-1911) adını, xüsusiət, vurğulamaq istərdik. Onun əsərlərində qadın azadlığı problemi geniş planda və yüksək bədii terzdə inandırıcılıq qoyulmuş və həll edilmişdir. Şairin bu probleme münasibətinin əyani nümunəsi kimi, "Gavur qızı" satirasını göstərmək olar. Bu əsərdə müəllif qadının əri və uşaqları qarşısında bütün vəzifələrini, evdə görməli olduğu işləri və uşaqların tərbiyəsində çəkdiyi qayğıları sadalayaraq, bütün bunların müqabilində onun ərinin evə yeni və canvan arvad getirməyə ixtiyarı olduğunu xatırladır.

Şair bütün əsərlərində müsbət surət kimi təsvir etdiyi qadınlara mənəvi əzablarının və ağrının eləcə əlaqəniz təməzzülünə mənbələrini göstərməyə çalışır. Bu əsərlərde o, insani dərindən düşündürən suallar qoyur və onlara özü cavab aramağa çalışır. Ne üçün qadın ailəsinə və ərinə bigənə qalır? Ne üçün o məsələhəticadugər və falçıdan almağa çalışır və o da, öz növbəsində, qadına yalan və cürbəcür fəndlər öyrədir? Zinət, ləl-cəvahırat qadının həyatında nə kimi yer tutur? Bu kimi və buna bənzər digər suallar və onların izahına verilən tövsiyələr göstərir ki, Sabir yalnız qadının ailədə və cəmiyyətdə hüquqsuz və alçaldılmış vəziyyətini, sadəcə, diqqətə çəkməklə kifayətlenməyərək, mütfəkkir şair kimi minlərlə və on minlərlə bədbəxt qadının məşəqqətli həyatını doğuran səbəbələri arayıb-tapmağa çalışır.

M.Ə.Sabir özünün "Laylay, bala, laylay", "Ey vah", "Çatlayır, Xanbacı, qəmden üreyim" və b. satiralarında, ziyalıların bir qismini təkca siyaset, ideologiya və mədəniyyət məsələlərində yox, həm də ailə, qadın azadlığı və nəslin təriyəsi məsələlərinə münasibətə tutduqları mühafizəkar və mürtece mövqeyinə görə ittiham edirdi. Sabirin təqnididə yalnız qadın hüquqsuzluğunun müqəssirlərinə qarşı deyil, həm də onların özlərinə, yəni alçaldılmış və-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının
müdafası, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb

1864-cü ilde Dərbənddə, 1872-ci ilde Zaqatalada, 1873-cü ilde Şuşada açılan qız məktəplerini, eləcə də. Bakıda 1874-cü ilde ilk qadın gimnaziyasını göstərə bilərik. 1896-1901-ci illərdə H.Z.Tağıyevi, bilavasite maliyyə dəstəyi ilə (183 min rubl qızıl pul) ilk qadın Rus-Müsəlman Pedaqoji Məktəbi tikilmiş və 1901-ci il oktyabrın 9-da onun həyat yoldaşı Sona xanımın rəhbərliyindən da fəaliyyətə başlamışdır. Bu məktəbin tarixinə diqqət edəndə, görürük ki, dünyəvi təhsilin inkışafında və savadlı mütəxəssislərin yetişməsində hədsiz zəhməti olan bir sıra maarifçi qadınları öz eməlləri ilə fərqlənmişlər. Onlardan Rehile Hacıbabəyova, Məryəm Silkeviç, Nabat Nərimanova, Şəhrəbanı Şabanova, Səkinə Axundzadə, Gülbahar Abriyeva, Şəfiqə Əfəndizadə, Ayşad Dibirova, Məryəm Qəmbitskaya və s. adlarını çəkə bilərik. Məktəbin direktoru vəzifəsinə Həsən bəy Zərdabinin xanımı Hərifə Məlikova təyin edilmişdir. Hərifə Məlikova, həm də öz evində yaşıllara dərs demiş və Bakıda "Nicat" Cəmiyyətinin qadın bölməsinin yaradıcılardan olmuşdur. İlk maarifçi qadınlardan olan Rəhile Hacıbabəyova 1902-ci ilde Bakıda Aleksandr Rus-Azərbaycan Qız Məktəbində pedaqaqji fəaliyyətə başlamışdır. Onun təşəbbüsü ilə Bakıda qızlar üçün 1910 və 1914-cü illərdə 2 siniqli ali ibtidai məktəb açılmışdır. Nəzəri cəlb edən örnək olacaq hərəkətdir.

Vahid Ömərov,
falsəfa üzrə falsəfa doktoru

Nörmədən az və çox yatmaq sağlımlıq problemləri yaradır

Normal yata bilməmək böyük problemlər doğurur. Alimlərin araşdırmasına görə, hər gün minimum altı saat yatmaq lazımdır. Çünkü yuxu enerjini artırır, stressi azaldır ve sağlımlığın qorunub saxlanılmasına kömək edir. AZERTAC Rusiyadan mhealth.ru saytına istinadla xəbər verir ki, normal yuxu tsikli minimum altı, maksimum doqquz saat olmalıdır. Həmin dövrde insan orqanızmında müəyyən müsbət mübadilə prosesləri gedir. Normal yuxunun zehne və fiziki əmək fəaliyyətinə böyük təsiri var. Normal yatmayanlarda əsəb gərginliyi, süstlüklər, diqqət pozğunluğu və baş ağrısi meydana çıxa bilər.

Az yatmaq qədər çox yatmaq da bir sıra sağlımlıq problemləri yaradır. Uzunmüddətli yuxu ürək-qan-damar sisteminin pozulması və infarkta səbəb ola bilər. Eyni zamanda depressiya riski yüksək olur, intellekti zəiflədir, hamile qalmağı çətinləşdirir, şəkər xəstəliyi nə tutulmaq riskini artırır, kökəlməyə səbəb olur, ürəyə ziyan verir.

Sutkada 10-12 saat və daha artıq yatmaq orqanızmədə bir sıra proseslərin ləngiməsinə səbəb olur, eyni zamanda süstlük və fikrin cəmlənməsində problemlər yaradır. Yatmağın orqanızmə təsirindən danışarkən yuxugörəməni də qeyd etmək lazımdır. Belə ki, bəziləri gördükərləri yuxulara görə hərəkət edir, enerjili və ya kefsiz olur. Bütün bunları nəzərə alanda yuxunun da sağlımlığa böyük təsir göstərdiyini qeyd etmək olar. Mütəxəssislərin fikrincə, yuxu insan psixologiyasına təsir etdiyi üçün yuxulara etinəsiz qalmaq da düzgün deyil. Yuxu görüb-görəməkdən asılı olmayaq normal yuxu rejimi yətib sağlam və gümrəh yaşamağa çalışmaq lazımdır.

Dünyada oturaq həyat tərzi keçirənlərin sayı çoxalıb

Dünyada hər üç qadından biri və hər dördüncü kişi oturaq həyat tərzi sürür ki, bu da piyələnmə və digər ciddi xəstəliklərə nəticələnir. Dünya Səhiyyə Təşkilatı (DST) artıq bu barədə həyacan təbili çalır. Onlar hər kəsi üzgüləklilik, qacış, piyada gəzmək, velosiped sürmək və digər idman növləri ilə məşğul olmağa çağırırlar.

BMT-nin informasiya mərkəzinin məlumatına görə, Lanset jurnalında DST-nin bu istiqamətdə apardığı yeni araşdırmların nəticələri neşr olunub. Məqaləyə əsasən oturaq həyat tərzi ürək xəstəliyi, iflic, şəkərli diabet, hətta döş və digər orqanların xərçəngi ilə nəticələnə bilər. Mütəxəssislərin fikrincə idman normal çekini qorumaqla yanaşı, zehni artırmağa və demensiyanın yaranmasının qarşısını almağa kömək edir.

DST-nin həkim və beynəlxalq ekspertləri mütəmadi olaraq fiziki fəaliyyətin əhəmiyyətini xatırladırlar. Lakin bildirilir ki, son on il ərzində bu istiqamətdə nezərəçarpacaq bir düzəliş yoxdur. İndiyədək orta hesabla dünyada yetkin əhalinin dördəbiri bele tibbi tövsiyələri yerine yetirmir. Dünya əhalisi arasında əsasən qadınlar və yaşılışların öz sağlımlılarının qeydine qalmaları üçün şərait yoxdur.

Hesabatda müxtəlif ölkələr və bölgələr üzrə məlumatlar təqdim edilib. Bəlli olub ki, dünya üzrə ən passiv həyat tərzi keçirənlərin əksəriyyəti Küveyt, Samoa, Səudiyyə Ərəbistanı və İraq vətəndaşlarıdır. ABŞ-da əhalinin 40, İngiltərədə 36, Rusiyada isə 17 faizi oturaq həyat tərzi sürür. Ukraynada və Özbəkistanda bu göstərici 19, Belarus və Qırğızistanda 14 faizdir. Postsovet ölkələri əhalisi arasında ən çox oturaq həyat tərzinin Qazaxistanda olduğu müəyyən edilib (27,5 faiz). Dünya üzrə ən yaxşı göstərici Uqanda və Mozambikdir ki, bu da altı faizdir.

Ümumiyyətlə, müəyyən edilib ki, dünyadakı hər üç qadından biri və hər dördüncü kişi həkimlərin tövsiyələrini yerinə yetirmir. Tibb işçilərinin məsləhətlərinə görə hər yetişkin insan həftədə 150 dəqiqə adı fiziki hərəkətlər yerinə yetirməli, 75 dəqiqə isə intensiv qaydada idmanla məşğul olmalıdır.

ELAN

Azerbaycan Pedaqoji Universitetinin Təsviri incəsənət ixtisası üzrə III kurs tələbəsi Əliyeva Simuzər Teymur qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

Azerbaycan Pedaqoji Universitetinin Sosial-Psixoloji Xidmət ixtisası üzrə IV kurs tələbəsi Cəfərzadə Zeynəb Natiq qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

Abbasova Rahilə Ələkbər qızının adına Azerbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmetinin Abşeron ərazi idaresi tərəfindən verilmiş olduğu 02.03.2010-cu il tarixli reestr nömrəsi 308013023522 olan (torpaq sahəsinin planı və ölçüsü) və mülkiyyətə dair (çıxarış) itdiyi üçün etibarsız sayılır.

Ses

Son səhifə

11 sentyabr



“Dünya çempionatının Bakıda əla təşkil olunacağına inanıram”

Cüdoçularımız xeyli vaxtdır dünya çempionatına hazırlaşırlar. Onlar texniki və taktiki baxımdan çox yaxşı toplantı keçiblər. Hər birinin məqsədi dünya çempionatında medal qazanmaqdır. AZERTAC xəbər verir ki, bunu İspaniya Cüdo Federasiyasının idman direktoru Sara Alvarez Menendez Bakıda keçiriləcək dünya çempionatı haqqında danışarkən deyib. O, bütün çeki dərəcələrində medal qazanmağa çalışacaqlarını vurgulayıb: “Bu, çətin olsa da, mümkünsüz deyil. Milli komandamızın hər bir üzvü mənim sevimlimdir. Ona görə də konkret kimlərdən medal gözlədiyimi söyləyə bilmərəm”.

Azərbaycan cüdo millisinin güclü rəqiblərdən olduğunu vurgulayan Sara Alvarez Menendez deyib: “Azərbaycan cüdoçularının əksəriyyəti güclüdür. Çempionata geldikdə isə, digər dünya çempionatları kimi, bu yarışın da Bakıda əla təşkil olunacağına inanıram”. Qeyd edək ki, cüdo üzrə dünya çempionatı sentyabrın 20-27-də Milli Gimnastika Arenasında təşkil olunacaq.

Rafael Nadal “Real”ın növbəti prezidenti olacaq?

“Réal”ın prezidenti Florentino Pérez “kral klubu”ndakı xələfini açıqlayıb. Qol.az-in İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 71 yaşlı futbol funksioneri dünyaca tanınmış tennisçi Rafael Nadalın gələcəkdə bu vəzifəni tutu bileyəcəyini bildirib. Ancaq Nadal klub prezidentliyinə namizəd olmaq üçün 2031-ci ilə - 45 yaşına kimi gözləməlidir. Çünkü namizədlər ən azı 20 il “Real”ın üzvü olmalıdır. Qeyd edək ki, Nadal 2011-ci ildə “Real” klubunun fəxri üzvüdür.



Badmintonçularımız “Belarus International-2018” turnirində uğurla çıxış ediblər



Azərbaycan badmintonçuları Minskde “Belarus International-2018” turnirində uğurla çıxış ediblər. AZERTAC xəbər verir ki, turnirə esas mərhələdən qatılan badmintonçumuz Edi Reski Dviçayo kişilərin şəxsi yarışında finala gedən yolda Qazaxıstan, Finlandiya, Hindistan və Polşa temsilçilərinə qalib gelib. Dviçayo finalda fransalı Leo Rossini 2:1 hesabı ilə məglüb edərək turnirin qalibi adını qazanıb.

Badmintonçularımız kişilərin qoşa yarışında da fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Edi Reski Dviçayo - Ezmi Qovimuramadhonı cütü final yolunda İsrail, Ukrayna və Polşadan olan hemkarlarını məglüb ediblər. Təmsilçilərimiz həlledici görüşdə Fransa badmintonçuları Leo Rossi-Tomas Baures üzərində de inamlı qələbə qazanıblar - 2:0. Qeyd edək ki, Edi Reski Dviçayo və Ezmi Qovimuramadhonı “Sabah” peşəkar idman klubunun üzvləridir.

Rəhim Əliyev: “Növbəti Formula 1 yarışımız da çox maraqlı alınacaq”

“Növbəti Formula 1 mövsümü artıq finiş düzülyünə çıxıb. Yay tetili və ardınca sonuncu Avropa yarışları da arxada qalıb. Qarşıda mövsümün son 7 sefər yarışı var. Bunu SIA-ya açıqlamasında Formula 1 şərhçisi, f-1.az saytının baş redaktoru Rehim Əliyev deyib. Hazırda azarkeşlərin son illərin ən maraqlı mövsümlərindən birini izlədiyini qeyd edən mütəxəssis, birmənali olaraq, hansı sürücünün və komandanın çempion olacağını hele də söyləməyin mümkün olmadığını bildirib. Onun sözlərinə görə, hazırda bəzi komandalarda heyətlərin təsdiqlənməsi prosesi gedir: “Maraqlı seçimlər var və gələn il bizi daha maraqlı mövsümün gözəlməsi dəqiqidir. Növbəti mövsümündə danişmişkən, qeyd edim ki, təqvimin ilkin versiyası dərəcələnub və bizim milli mərhələmiz yenə də aprelin sonunda baş tutacaq. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti də artıq tətildən qaydırıb, yavaş-yavaş 4-cü yarışa hazırlanıqlar başlayır. Həm təşkilatçılar, həm də azarkeşlər ümidi edirik ki, növbəti Formula 1 yarışımız da sələfləri kimi çox maraqlı alınacaq”.



Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müaviləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.**

**Şəhadətnamə: № 022492
http://www.ses-news.az
http://www.sesqazeti.az
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62**

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

**Qəzet “Ses”in komputer mərkəzində yığılır, sehifələnir.
“Azerbaycan” nəşriyyatında çap olunur
Qəzetdə AzəRTAC, SIA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.**

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**